



ÜSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 20 may 2019-cu il Bazar ertəsi № 108 (7278) Qiyməti 60 qəpik

Xəbər

Saatlıda 80 yaşlı
kişi
özünü
gülələdi

yazısı sah.14-də

Gündəm

Dondurma mövsümü gəldi: nələrə diqqət edək?



Mağazalarda artıq inididən keyfiyyəti şübhə doğuran məhsullar satılır...
yazısı sah.4-də

Avropa Liqasının Bakı finalına bayraqlarla, yoxsa Qarabağ plakatları ilə gedək? - İki rəy

yazısı sah.3-də

"Yeni Müsavat" deputatın "soyğunçuluqdur" dediyi yerlərdən yazar - reportaj

yazısı sah.10-da

Ağ Evin Qarabağ təşəbbüsü: Konqres də qoşula bilər

yazısı sah.11-də

Xalq artisti Laçının işgal günü erməni bayraqı ilə konsert verib?

yazısı sah.12-də

Azərbaycan-ABŞ münasibətləri üçün "907" əngəli - düzəlişin ləğvi asanlaşır

yazısı sah.9-da

Şəmkir İcra Hakimiyyətinin yanında inəklər otlayı - "İstiqlal" parkında biabırçı mənzərə

yazısı sah.14-də

"Sovetski"də yay canlanması - nələr gözlənir?

yazısı sah.10-da

Bəşəriyyət qida menyusuna həşəratları daxil edir - səbəb

yazısı sah.15-də

Ramazan ayının 15-ci günü

İftar 20.10. İmsak 03.35-dək (QMI)

15-ci günün duası: "İlahi, bu gün məni Sənə həqiqi təzim edib, ulu sayılanlar kimi itaat etməyə müvəffəq et! Sənə yaxşı bəndələr kimi təvəbət etməklə qəlbimi işqalandır! Ey, qorxanlara Aman Verən!"

İftar duası: "Allahım, Sənin rızan üçün oruc tutdum, Sənə inandım, Sənə güvəndim. Sənin ruzinle iftar açır ve Sənə təvəkkül edirəm. Ey bağışlayan Allah, günahlarımı bağışla".

ALLAH ORUCUNUZU QƏBUL ELƏSİN!

BAKININ SÜRƏKLİ MÜHARİBƏ HAZIRLIĞI: BİR AYDA 3 TƏLİM, İKİSİ TÜRKİYƏ İLƏ...

Bu gün ordumuzun növbəti geniş miqyaslı hərbi təlimi başlayır; əks-hükum və hücum taktikasının daha bir hədəfi - gücə əl atılmadan ədalətli sülhü yaxınlaşdırmaq...



yazısı sah.8-də

Akif Covdarovdan şikayətçi olan biznesmen həbs edildi


Dələduzluğa görə tutulan Qədim Ədilovun atasından "Yeni Müsavat" a ilginc açıqlamalar

yazısı sah.5-də



Hacı Qalıblə bağlı daha bir məhkəmə başlayır


yazısı sah.5-də



Fəzail Ağamalı:

"Onlar Azərbaycana xəyanət edən insanlardır"

yazısı sah.7-də



İcra başçısı Dildəm Əsgərovun oğlunun torpağını elindən alır

yazısı sah.4-də

20 may 2019



İsraildə "Eurovision" a etiraz, Fələstinə dəstək

Qüdsdə ortodoks yəhudilər "Eurovision" müsabiqəsinin şabbatda keçirilməsinə etiraz ediblər. Virtualaz.org "The Times of Israel" nöşrine istinadən bildirir ki, etirazçılar küçələrin birini bağlayıblar və polislərə hücum ediblər. Ortodoks yəhudilər hesab edirlər ki, "Eurovision" yəhudi bayramını təhqir edib.

Amerika pop-uledzu Madonna və İsləndiyənin "Hatari" qrupu isə "Eurovision"un Tel-Əvvivdə keçirilən finalında Fələstin bayrağı nümayiş etdiriblər. Belə ki, müsabiqədən keçən proqramla çıxış edən Madonnanın nömrəsində kürəyində İsrail və Fələstin bayraqlarının eks olunduğu iki rəqqas əl-əl tutaraq qucaqlaşıblar.

Finalda 10-cu yeri tutan İsləndiyalılar isə birbaşa televiziya efirində nəticələri elan olunan zaman üzərində "Palestine" yazılmış və Fələstin bayrağı rənglərinin eks olunduğu en azı iki şəfər nümayiş etdiriblər. Sonradan onlar müsabiqə təşkilatçılarının qadağan olunmuş atributu qrup üzvlərinin əlinənə almalarını eks etdirən fideoçarx paylaşıblar.

"Biz hər şeye rəğmən, səhnədən siyasi platforma kimi istifade edirik. Hərdən qaydalara riayət etmək lazımlıdır. Lakin işğala son qoyulmalıdır, İsrail məsuliyyət daşımmalıdır", - deyə "Hatari" qrupunun üzvləri bildiriblər.

Rusiya yeni müharibəyə hazırlaşır, Qərb istiqamətində qoşun cəmləşdirilir

Estoniyanın müdafiə naziri Yuri Luyk Rusiyanın qərb istiqamətində yeni hərbi münaqişəyə hazırlıq gördüğünü bəyan edib. Virtualaz.org Balti KİV-lərinə istinadən xəber verir ki, nazir bu barədə keçmiş prezident Lennart Merinin xatirəsinə həsr edilmiş konfransdakı çıxışı zamamı deyib.

Luyk bildirib ki, Rusiya Qərb herbi dairəsində 2018-ci il-də 7 yeni polk formalaşdırıb. Həmin polklar Estonia ilə sərhədin cəmi 50 kilometrliyində dislokasiya olunub. Nazir hesab edir ki, Moskva SSRİ-nin mövcudluğunun son illərində əldən verdiyi qlobal hərbi əhatəni bərpə etməyə çalışır. Müdafiə nazirinin sözlərinə görə, Rusiya yaxın illərdə NATO-nun zəifləyəcəyini hesablaşdırır və öz planlarını bu hesablar üzərində qurur.

Estoniya müdafiə nazirinin sözlərinə görə, belə bir vəziyyətdə Avropada Rusiyaya qarşı sanksiya təzyiqlərinin yumşaldılması meylləri müşahidə olunur ki, bu da narahatlıq doğurur. Luyk deyib ki, Avropa Şurasının Moskvanın bu təşkilatdakı səs hüququnu bərpə etmək niyyətində olması narahatlıdır və belə getsə, Rusiyaya qarşı sanksiyaların da leğv edilməsi gündəmə gətirilə bilər.

Bassağlığı

Rauf Arifoğlu və "Yeni Məsəvət" Media Qrupunun kollektivi millət vəkili Vahid Əhmədova qardaşı Ramiz Əhmədovun vəfatından kədərləndiyini bildirir, dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.

Qəzet, jurnal və kitab əldə etməyin ən rahat yolu!
Siz sıfariş edirsiniz, biz istədiyiniz ünvana çatdırırıq!

Xaricdə və Azərbaycanda nəşr olunan bütün qəzet və jurnallara abunə olmaq, həmçinin Rusiyada və Azərbaycanda nəşr olunan kitabları daha sərfli qiymətə və daha qısa vaxt ərzində əldə etmək üçün sadəcə zəng etməyiniz kifayətdir.

Telefon: (012) 434 93 01

İtaliyada Azərbaycanlıların Koordinasiya Şurası yaradıldı

Rəmada İtaliya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis toplantısı keçirilib. Axar.az xəber verir ki, tədbirdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, sədrin müavini Fuad Quliyev, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və hazırda bu ölkədə yaşayan 40 həmvətənlərimiz iştirak edib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Əvvəlcə Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, azərbaycanlı icmaların mövcud durum, Azərbaycan və İtaliya arasında mövcud olan strateji tərefəndaşlıq münasibətlər, son dövrdə reallaşan yüksək səviyyəli qarşılıqlı səfərlər, təhsil sahəsində heyata keçirilən mübadilələr, İtaliyanın müxtəlif universitetlərində azərbaycanlı tələbələrin sayıının artması barədə ətraflı məlumat verib. Komite sədri vurğulayıb ki, hər iki ölkə arasında mövcud dostluq müna-



sibətlərinin möhkəmləndirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın rolü ve töhfəsi misilsizdir.

Bu quruma rəhbər təyin edilərkən prezident İlham Əliyev onun qarşısında xüsusi tapşırıqlar qoymuşunu xatırladan F.Muradov bildirib ki, bunlardan ən əsası dünyada ki azərbaycanlı icmalarla görüşmek, onların problemləri ilə yaxından tanış olmaq və dövlətin her zaman soydaşlığımızın yanında olduğunu nümayiş etdirməkdir.

Komite sədri deyib ki, 50-dən çox ölkədə diaspor təşkilatları fəaliyyət göstərir. Qeyd edib ki, artıq bir çox ölkələrdə icmalarımız daha səmərəli fəaliyyət göstərmək məqsədile Koordinasiya Şurası yaradılar. İtaliyada yaşayan azərbaycanlıllara Diaspor Komitəsinin hər cür dəstək göstərməyə hazır olduğunu vurğulayan F.Muradov soydaşlarımızın, o cümlədən toplantı iştirakçılarının hansı problemlərlə üzəşdikləri ilə maraqlanıb.

Azərbaycanlıların yaşadıqları ölkələrə integrasiya olunması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Komite sədri deyib ki, 50-dən çox ölkədə diaspor

Ölkədə qrip virusu yayılır? - Nazirlikdən açıqlama

Əhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ölkədə qripə bağılı son vəziyyəti açıqlayıb. Mərkəzin direktori müavini Afaq Əliyeva Tren-e deyib ki, adətən, yazın sonlarında respirator virus infeksiyalarına yoluxma sayı azalır: "Havannın temperaturu getdikcə yüksəldiyi üçün respirator virus infeksiyaları da azalmağa doğru gedir. Hazırda ölkədə qrip xəstəliyi yoxdur".

A.Əliyeva qeyd edib ki, bu payız-qış mövsümü ərzində götürülən müayinə materialları arasında tək-tək hallarda mövsümü qrip virusları aşkarlanıb. Qrip virusuna yoluxanlar arasında ölümle nəticələnmə baş verməyib: "İnfeksiyon xəstəliklərin ölkəyə keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər görüllür. Hər hansı yüksək temperaturlu şübhəli xəstə olarsa, onların aşkarlanması və izolyasiyası üçün sərhəd məntəqələrində şərait var. Eyni zamanda, yerlərdə də tibb müəssisələri tərəfindən epidemioloji nəzarət tədbirləri aparılır".



Sabiq icra başçısının ailəsindəki faciənin təfərrüati

Lənkəran rayonunun keçmiş icra başçısı Yaşar Rzayevin ailəsində baş vermiş faciə ilə bağlı bəzi məqamlar aydınlaşdırıldı. Publika.az-in məlumatına görə, sabiq icra başçısının oğlu Hüner Rzayev qəbul etdiyi dərmanların təsiri nəticəsində dənəyasi dəyişib.

H.Rzayevin səhhətində bir müddət imiş ki, problemlər yaranıbmış və o, mütəmadi ağırkəsici dərmanlar qəbul edirmiş. Bir neçə gün əvvəl o, normadan artıq ağırkəsici qəbul edib və kimyəvi tərkibli hebllerin orqanizmə təsiri nəticəsində komaya düşüb. Bakıdakı xəstəxanalarlardan birinə çatdırılsı da, Hüner Rzayevin həyatını xilas etmək mümkün olmayıb.

H.Rzayevin vəfat etdiyi gün, onun Lənkəranada yaşayan əmisi, rayonun sabiq icra başçısı Yaşar Rzayevin qardaşı Namiq Rzayev insult keçirib. O, Lənkəran şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriləsə də, orada vəfat edib.

Bildirilir ki, Hüner Rzayev xeyli müddət Vergilər Nazirliyində çalışıb. Keçən il vergilər naziri Mikail Cabbarovun işdən çıxarılmasına qərar verdiyi 64 nazirlik əməkdaşı arasında o da olub. Maliyyə, siyorta və xidmət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliyinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi vəzifəsində çalışan Hüner Rzayev işdən kənarlaşdırıldı.

Qeyd edək ki, Lənkəran rayonunun keçmiş icra başçısı, ifologiya elmlər doktoru, publisist Yaşar Rzayevin oğlu Hüner Rzayev və qardaşı Namiq Rzayev dənəyasi dəyişib.

Bu gün Bakıda 25° isti olacaq

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin deyişən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolojiya Xidmetindən Musavat.com-a verilən məlumatə görə, gecə və səhər bəzi yerlərdə duman olacaq.

Lakin gecəyə doğru bəzi yerlərdə şimşek çaxacağı, yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 22-26° isti, Bakıda gecə 16-18° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarına gəlincə, mayın 20-də bəzi yerlərdə şimşek çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayri-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayri-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.



Ərəb ölkələri İrana qarşı birləşir

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Ərəb dönyasının ölkələrinin tacili toplanmasını istəyib. Axar.az xəber verir ki, toplantı 30 may tarixindən gec olmayıaraq keçirilməlidir.

Bu cür addımin atılması səbəb İranla münasibətlərin kəskinləşməsi olub. Səudiyyə Ərəbistanı XİN isə dünya icimaiyyətini İrana qarşı sərt mövqeni qoruyub saxlamağa çağırıb. Öz növbəsində BƏƏ də Səudiyyə Ərəbistanının bu çağırışını dəstəkləyib, dünyadan sülh və sabitliyin bərpə olunması üçün qətiyyətli addımlar atılmasını tələb edib.

Məyin 19-da Gürçüstanda parlament, yerli şularlara və bəzi rayonların icra hakimiyyəti başçıları vəzifələrinə aralıq və növbədən kənar seçkilər keçirilib.

Həmçinin azərbaycanlıların yaşlıları Marneuli rayonunun icra hakimiyyəti başçısı vəzifəsinə də seçkilər keçirilib. Məlumat verilib ki, Marneuli



Marneulidə icra başçısı seçkiləri: 4 namizədlə qatılan soydaşlarımızın şansları...

Zəlimxan Məmmədli: "Marneulidəki seçkilərdə millətə yaxın olan şəxs qalib olarsa, bu, yeni proses deməkdir"

rayonunda da məntəqələr vaxtında açılıb. Seçki prosesində günorta saatlarında qarşıdurma yaranıb. ONA məlumat yayıb ki, hadisə 5 sayılı ictimai məktəbdə yerləşən 85 sayılı seçki məntəqəsində baş verib.

Qarşıdurma "Vahid Milli Hərəkat" partiyasının müşahidəcisi və seçki komissiyasının sədri arasında yaşaib.

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədən kənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropa Gürcüstan Partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birleşmiş Müxalifət Partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytingə azərbaycanlı namizədlərə məxsusdur.

Lakin bu da məlumdur ki, Gürcüstanda ermənilərin six yaşlıları ərazilərde rəhbər şəxslər erməni olduğu halda, azərbaycanlıların yaşlıları ərazilərdə eyni hal müşahidə olunmur.

Azərbaycanlıların six yaşlıları ərazilərdə rəhbər postlara azərbaycanlı-



ların seçilməsi prosesi nə zamanlar arzu edirdik ki, üçün müşahidə olunmur?

"Yeni Müsavat"dan "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bildirib ki, hazırda Gürcüstanda idarəetmə ilə bağlı islahatlar davam edir: "Hətta deyim ki, gubernator, yerli icra başçıları sərəncamlı təyin olundu, indi isə bələdiyyələr, kənd nümayəndələri belə seçki ilə müəyyən edilir. O baxımdan bizim soydaşlarımız məmurdan sərəncam gözəlmeli deyil, seçki prosesində fəal iştirak etməli, səslərini qorunmalıdır. Seçkidə iştirak edən bizim namizədlərimizdən 2-si müxalifət partiyasından, 1 nəfər müstəqil, digeri isə hakimiyyət nümayəndəsidir. Yeni ümumilikdə seçkilərdə 4 nəfər iştirak edir. Onlardan hamısı fəal, QHT sektorunda, siyasi sektorda olmuş insanlardır. Düzdür, siyasetə yanaşmaları bir-birindən fərqlidir. Ancaq bütün hallarda bu,

onlara səs verməməye çərə alaraq, soydaşlarımızı onlara səs verməməye

girmişiq. Burada da haqlıyam, əsaslıyam. Çünkü milli maraqlarımız təhdid olunub."

Z. Məmmədli bildirib ki, orada ermənilər bizdən öncə icmalasa biliblər: "Bizdə isə təşkilatlanma yeni başlayıb və çox çətin, ağırlı gedir. Burada Azərbaycan adlı dövlətimizin milli strateji hədəflənməsi doğru deyil. Milli məsələlər, kənarda yaşayan soydaşlarımızla bağlı siyasetdə durğunluq var. O cümlədən milli təşkilatların motivasiya olunması müşahidə edilmir. Bizim cəmiyyətlə də bu, belədir. Belə bir mühit Borçalıya da təsir edir. Burada "Borçalı" Cəmiyyətinin sədri güclü olsa, hakimiyyətin siyasi kursu ona dəstək versə, mənə, orada çıxdan icmalaşar, vahid platformamızı öne sürməyə nail olardıq. "Elat" bayramını da yasaqladılar

Avroliqanın final oyununa bayraqlarla, yoxsa Qarabağ plakatlari ilə gedək?

Elşən Mustafayev: "Elə yol tapmaq olar ki, buna qarşı hansı hüquqi iradlar olmasın"

Kənan Məstəliyev: "Matçın xüsusi açılış törənində Qarabağın bizim torpaq olması göstərilə bilər"



Məyin 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avroliqasının finalına az müddət qaldı. İngiltərənin "Arsenal" və "Çelsi" komandaları arasında baş tutacaq oyunda Azərbaycanın işgal edilmiş oralarını, haqlı mövqeyimizi bir daha dünyaya nümayiş etdirmək üçün nələr etmək yönündə müxtəlif tekliflər səslənir.

Bu istiqamətdə Əməkdar artist, şoumen Behram Bağızadənin teklifi dəhaçox diqqət çekir. O bildirib ki, stadiona Azərbaycan bayraqları ilə gelmək lazımdır. Onun teklifinə dəstək gəlməkdədir. Bundan eləvə, belə təkliflər də var ki, oyun gedən vaxt meydanda azarkeşlerimiz "Qarabağ - Azərbaycan!" yazılın plakatlar əllərində tutmalıdır. Bu təklifle bağlı müxtəlif mövqelər səslənir. Bunun futbol qaydalarına uyğun gəlmədiyi barədə fikirlər olsa da, Dağlıq Qarabağın işğal altında olduğunu bir daha dünyaya nümayiş etdirmək üçün əlimizə şansın düşdüyüünü ve bu şansdan yararlanmağın vacibliyini dile getirənlər də az deyil.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev Dağlıq Qarabağın adı keçən başqa təbliğat formalarını tapmağın mümkünüyündən söz açdı: "Avroliqasının finalı Azərbaycanda keçirilsə də, tədbirin sahibi UEFA-dir və bütün qərarlar onlar tərəfindən verilir. Biletlerin qiymətinin müəyyənleşməsindən başlamış, azarkeşlərə ayrılan yerlərə qədər, stadiondakı reklam löhvələrinin yerləşdirilmesi və digər bütün məsələlər onların nəzarətindir. Oyun vaxtı bayraqlarımızın meydanda qaldırılması məsəlesi ilə bağlı verilən tekliflərə gəlincə isə, bilmirəm ki, bu, UEFA qaydalarına uyğundur, ya yox. Amma hətta uyğun olsa belə, iki ingilis komandasının oynadığı bir stadionda Azərbaycan bayraqlarını qaldırmağın ne mənası var? Dağlıq Qarabağla bağlı pankartların qaldırılmasına gəlincə isə, bildiyim qədər, qaydalarara görə, belə oyunlarda milli, dini, irqi ayri-seçkiliyi təbliğ edən, konfliktli problemləri qabardan şüarların, plakatların asılması qadağandır. Belə hallar futbol oyunları tarixində olub və nəticədə həmin plakatlar yüksəldirib, ölkə isə cərimə olunub. Amma Qarabağın stadionda adının keçməsi ilə bağlı fikirləşib elə yol tapmaq olar ki, buna qarşı hansı hüquqi iradlar olmasın. Zəhmət çəkib bizimkiler bir az da başlarını belə məsələlərin həlli üçün işlətsinlər".

Rekord.az saytının baş redaktoru Kənan Məstəliyev plakat aqmağın mümkünüsüz olduğunu bildirdi: "Azarkeşlərin tribunaya Azərbaycan bayraqı ilə gəlməsində heç bir problem ola bilməz. Avroliqasının finalı ilk dəfədir ölkəmizdə keçirilir və bu, bizim üçün böyük bayramdır. Bu sevinci isə ifadə etməyin müxtəlif yolları ola bilər, burlardan biri de bayraqdır. Mənə, bu baxımdan heç bir nərazılıq ola bilməz, normal qarşılınar. O ki qaldı, plakat məsələsinə, bunu etmə olmaz. Siyasetlə idman ayırdı və biz də həmişə bu prinsipləri riayat etmiş, beynəlxalq standart və qaydaları pozmamışq. Meydانا girərək bunu etmək isə heç olmaz. Bu, oyuna müdaxilədir. Tribunalardan azarkeşlər qrupu o cür pankart aça bilər və bunda kimse nəsə qəbahət göre bilməz. Ancaq nəzərə alsaq ki, bu matçda fanatlarımız çoxsaylı qruplar, yaxud fan-klublar şəklində iştirak etməyəcəklər, bunun edilmə ehtimalı çox aşagıdır. Qarabağ həqiqətlərini dünyaya çatdırmağın daha yaxşı yolları var. Məsələn, matçın xüsusi açılış törənində milli məqamlar qabardıla, Qarabağın bizim torpaq olması göstərile bilər. Bunu illah da plakatla etmək səhv olar. Düşünürəm ki, yerli təşkilat komitəmiz bütün bunları nəzərə alıb və lazımı işləri görəcəklər".

□ **Cavansir ABASLI,**
"Yeni Müsavat"

Havalarn isinması ilə dondurma mövsümü da start verilib. Məlumdur ki, xüsusiətən uşaqlar dondurma yeməyə daha meyillidirlər. Lakin qida sektoru üzrə mütəxəssisler bildirirlər ki, dondurmanın lezzəti qədər də təhlükəsi ola bilər. Bu, təkcə onun soyuq olması ilə bağlı deyil, digər nüanslar da var.

Bütün bunlara keçməzdən önce qeyd edək ki, Azərbaycanda həm yerli, həm də xarici istehsal olan dondurmalar satılır. "Yeni Müsavat"ın əməkdaşı olaraq mağazalarda baş çəkib, satılan dondurmalarla tanış olduq. Müşahide etdi ki, mağazalarda daha çox Rusiya, Türkiyə və Azərbaycan istehsalı olan dondurma satılır. Azərbaycan istehsalı olan dondurmalar digərlərindən qiymətinə görə ucuzdur. Elə səticilərin sözlərinə görə, ucuz olduğu üçün ən çox satılan məhsullar yerli istehsalı əhatə edir.

Məhsulların üzərində olan istehsal tarixlərinə də diqqət etdi. Şahidi olduq ki, Rusiya istehsalı olan dondurmaların ek-səriyyəti 2019-cu ilde istehsal edilib. İstifadə müddətinin bitmə tarixi isə 2020-ci il göstərilib. Azərbaycan istehsalı olan bəzi məhsulların üzərində isə istehsal tarixi yazılsada, son tarix qeyd olunmayıb.

Səticilərin sözlərinə görə, dondurmaların əsas alıcılar məktəblı uşaqlardır. Onlar isə daha ucuz yerli istehsalı olan məhsullara üstünlük verirlər: "Rusiya istehsalı olan dondurmaların qiyməti 1 manat 50 qəpikdən başlayır. Yerli istehsalı isə 70 qəpiyə almaq olar. Ona görə də uşaqlar yerli istehsalda maraq göstərirler. Dondurmaların dadlarında elə bir fərqli yoxdur. Sadece olaraq, gətirilmə xarci, ödənilən rüsumlar da hesablandığı üçün xarici malın qiyməti bahadır. Bir də burada təbii ki, brend məsələsi də var. Bazarada yerini tutan brendlər qiymətlərinə qəpik-qəpik artırırlar. Ancaq buna baxmayaraq, malları anbarda qalmır, satılır".

Mağazalarda əzilmiş dondurmalara da rast gəldik. Alıcı-

Dondurma mövsümü geldi: nələrə diqqət edək?

Mağazalarda artıq inididən keyfiyyəti şübhə doğuran məhsullar satılır...



lar dondurmanın bütöv və ya əzilmiş olmasına diqqət etməsər de, ekspertler bildirirlər ki, eslinde bu nüans dondurma alarkən diqqət edilməli olan əsas faktorlardan biridir.

Mütəxəssislər iddia edir ki, köhnə və ya uzun müddət istifa-

dəyə yararlı olması üçün çoxlu konservant qatılan dondurma zəhərlənmə və mədə-bağışraq pozuntularına sebəb ola bilər.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Yeni Müsavat" a açıqlamasında bu sa-

nu dedi: "Biz Azad İstehlakçılar Birliyi olaraq 2011-ci ildən ölkədə istehsal edilən cəmi bir məhsula qida təhlükəsizliyi ilə bağlı xüsusi nişan vermışik. Həmin dondurmalarla bağlı açıq monitorinqlər aparılıb. Adını reklam olmasın deyə, səsləndirmirəm.

Digər dondurmalarla bağlı monitorinqlər aparılmayıb. Onu da deyim ki, məhsulun üzərində həm istehsal, həm də son tarix qeyd edilməlidir. Bu, "Yeyinti haqqında" Qanuna da tənzimlənir. Qanuna bunun daxil edilməsi üçün çox çalışmışq. Avro-

xəber de tam yanlışdır".

Sayıt isə məsələ ilə bağlı qısa araşdırma aparıb. Məlum olub ki, Azərbaycandan Gürcüstana çəkilən yeni yolu bir qismı Kürdoğlu Əsgərovun torpağından keçir.

Həmin torpaq sahəsinə görə isə külli miqdarda kompensasiya düşür. Bu baxımdan da Şəmkirin icra başçısı həmin torpaq sahəsinə əla keçirmək istəyir. Üstəgəl, yol çəkilişi üçün lazımlı materialları icra başçısı öz inhisarına salmaq niyyətindədir.

Kürdoğlu Əsgərov isə Şəmkir İcra Hakimiyyəti rəsmisi Elgün Seyidovun dediklərinə münasibet bildirib: "Mən ayıldar

Alimpasa Məmmədovun qəbuluna düşə bilmirəm. Onlar hansı qayğıdan, köməklilikdən danışırlar? Mətbuat xidmətinin verdiyi açıqlama kökündən yanlışdır. Guya hər zaman bizim ailəni diqqət mərkəzində saxlayıblar. Alimpasa Məmmədov Şəmkir rayonuna icra başçısı gələndən bu yana nə qədər cəhd etsem də, onun qəbuluna düşə bilməmişəm. İndi isə Alimpasa Məmmədovun mətbuat katibi açıqlama verir ki, Dilqəm Əsgərovun ailəsinə hər zaman diqqət mərkəzində saxlayırlar. Hamısı yalandır".

O qeyd edib ki, torpağının elindən alınması sebəbi ərazinin çəkilən "İpek yolu"nın üzərində yerləşməsidir: "Menim ərazimdə də xeyli materialları var. Mən 5 il əvvəl həmin torpağı icarəyə götürmüşəm. İndi icarə mü-

pa da əsasən son tarixi qeyd edirler. Görünür Azərbaycan da onlardan nümunə götürür. Ancaq biz, buna imkan vermeyəcəyik. Hər iki tarix qeyd edilməlidir. Çünkü istehlakçı ola bilər ki, yeni mal almaq istəsin. Bütün bunlar istehlakçı hüquqlarının pozulmasıdır. Əger məhsulun üzərində hər iki tarix yoxdur, istehlakçı bu barede Qi-Təhlükəsizliyi Agentliyinə məlumat versin. Bu, birbaşa olaraq qanunvericiliyin pozulmasıdır. Ölkədə dondurma bazarında bu gün 30-dan çox istehsalçı var. Azad bazar şəraitinin onlara yaratdığı imkandan suisitifikasiya edilir. İstehlakçı dondurmanın əzik olduğunu görürse, onu qəti şəkildə almasın. Əzilmiş dondurma o deməkdir ki, nə zamanda temperatura mərəv qalib və çirklenib. Bu cür süd məhsulu artıq təhlükəli sayılır. Dondurmanın qabığı düz olmalıdır. Əriyib, yenidən dondurulursa onu yemek olmaz. Belə hallar daha çox köhnə dondurmalarda müşahidə olunur. Açıq şəkildə satılan dondurmalar alarkən da diqqətlə olmaq lazımdır. Əmtəə bazarında elə dondurmalar da var ki, yarsız hala düyükdən sonra düzəldilərək açıq halda satılır. Bu cür dondurmaları yeyən şəxslər ciddi mədə-bağırsaq xəstəliklərinə tutula bilərlər. Çünkü həmin dondurmaların tərkibinə çoxlu sayıda müxtəlif kimyəvi qatqılar qatılır".

Ekspert onu da bildirdi ki, dondurmanın saxlanma müddəti 3 aydır. Bundan artıq saxlanıllarsa, təhlükəli ola bilər. Yuxarıda da qeyd etdiyimiz kimi mağazalarda dondurmaların üzərində istehsal və son tarix arasındakı zamanın 1 il olduğunu müşahidə etdi. Yerli istehsalda isə son tarix göstərilməmişdir...


□ Əli RAIS,
"Yeni Müsavat"
Fotoğraf müəllifindir.

İcra başçısı Dilqəm Əsgərovun oğlunun torpağını elindən alır

Kürdoğlu Əsgərov: "Aylardır Alimpasa Məmmədovun qəbuluna düşə bilmirəm, hansı qayğıdan danışırlar"

Səmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpasa Məmmədov illərdən bəri idarət etməyən girovluğunda əziziyət çəkən Dilqəm Əsgərovun oğluna məxsus torpaq sahəsinə əlindən alır. Bu barədə D. Əsgərovun oğlu Kürdoğlu Əsgərov özünün Facebook sahifəsində yazıb.

K. Əsgərov qeyd edib ki, 5 il önce icarəyə götürdüyü torpaq sahəsinin müqaviləsinin vaxtı qurtarmaq üzrə olduğuna görə dəfələrən Şəmkirin icra başçısına müraciət etse de, İcra Hakimiyyəti müqaviləni yeniləmərən ki, ərazini Türk şirkətinə böyük miqdarda pula satsın. K. Əsgərov yüksək səviyyəli dövlət orqanlarından məsələyə müdaxile etmələrini xahiş edib. O yazıb: "Mənim atam bu vətənə görə canını çürüdərən icra başçısı mənim yeri mislimdən alır bu qədər də olmaz artıq!".



Dilqəm Əsgərov



Alimpasa Məmmədov

Ekolojiya və Təbii Sərvətlər Nazirliyinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət ünvanınlary. Qeyd etdiyim bəzi qu-

rumlardan müqavilənin yenilənməsi ilə bağlı etiraz gelib. Lakin icra hakimiyyəti müraciət ünvanınlary. Qeyd etdiyim bəzi qu-

qavılışının vaxtı bitir. İcra Hakimiyyətinə nə qədər müraciət etsem də, müqavilənin müddətini uzatmırlar. Başçı isə bizi qəbul etmir ki, dərdimizi ona deyək".

K. Əsgərovun sözlərinə görə, Alimpasa Məmmədovdan əvvəlki icra başçısı onlara lazımi köməklilik göstərib: "Nazim Veysov bizim aileyə hərtərəflı qayğı göstərib. Amma Alimpasa Məmmədov bunu öz adına çıxmasın. O geləndən bircə dəfə də olsun İcra Hakimiyyətindən bize "bəlkə hansı probleminiz var?", - deyə soruşan olmayıb. Bulunlar hamisi cəfəngiyatdır. Onlar ictimaiyyətə yalan məlumat verirlər".

Qeyd edib ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Sahibzadə Quliyev Kəlbəcərə gedib öz ata-baba yurdlarını, doğmalarının məzarını ziyarət etmek istəyərək Ermənistən əsgərləri tərəfindən girov götürüübler. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələrənək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. Separatçı Dağlıq Qarabağ rejiminin qondarma "məhkəməsi" isə D. Əsgərovun ömrü, Ş. Quliyevin isə 22 il müddətindən azadlıqladan məhrum edilmesi barədə "qərar" çıxarıb. Hər iki girovun işğal altındakı Şuşada həbsxanada saxlandıği bildirilir.

□ E.SEYİDAĞA,
"Yeni Müsavat"

Tikinti materialları, özüllükle taxta-salban biznesi ilə məşğul olan və 8 nəfərə qarşı dələduzluqda ittihəm olunan Qədim Ədilovun atası Ədil Ədilov "Yeni Müsavat" a danışır. Ə. Ədilov oğlunun həbsində Dabuleyka Quliyevi və Akif Çovdarovu günahlandırir. Deyir ki, oğlu Qədim Ədilov günahsızdır.

"Azəri AQA" MMC-nin rəhbəri Qədim Ədilov biznes qurmaq adı ilə vətəndaşlardan 2 milyon manata yaxın pul alıb mənimsəməkdə təqsirli bilinir. Zərərcəkənlər arasında Daxili İşler Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq reisi Cavad Şixəliyev de var. Q. Ədilov C. Şixəliyevin etibarından sui-istifadə edərək onun 50 min dollar pulunu mənimseyib. Coxsayılı vətəndaşlardan daxil olan şikayət əsasında Binəqədi Rayon Polis İdarəsində faktla bağlı Cinayet Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq orqanı Q. Ədilovun barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmə Q. Ədilov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Qədim Ədilovun atası Ədil Ədilov deyir ki, oğlunu həbs olunmasının təşəbbüskarı Dabuleyka Quliyevdir: "O, Akif Çovdarovun davamçısıdır. Oğlum Qədimdən 3 il əvvəl olan şikayətləri "dirildən" odur. Çovdarov həbs olunub, Dabuleyka azadlıqla qalıb. Dabuleyka Çovdarovun əlaltısı olub. Dabuleyka Quliyev Çovdarovun qayını, yeznəsini, yeznəsinin qardaşını yığıb başına. O adamlar 3 il əvvəl Qədimdən şikayətçi idilər. O vaxt yoxladılar, gördülər ki, Çovdarov bize ziyan verib. Buna görə iş xitam verdilər. Bu gün Çovdarovun pulunu hökumət

Akif Çovdarovdan şikayətçi olan biznesmen həbs edildi

Dələduzluğa görə tutulan Qədim Ədilovun atasından "Yeni Müsavat" a ilginc açıklamalar



Akif Çovdarov

almayıb, onun camaata vurduğu ziyanı hökumət ödəməyi. Çovdarov indi həmin pulları xərçəyir, ondan 62 zərərcəkən vardi, onları bir-bir dələduz kimi tuturlar. Onlar qarsılıqlarına məqsəd qoyublar, Qədimin dalınca çox gəlib-getdilər ki, Çovdarovdan şikayetçi olmayaq. Amma biz qədimin üzünə saxlayıblar. O da deyir ki, Qədimin mənə 167 min borcu var. Həmin adamın nəinki 167 min, heç 167 manat da pulu olmadığı üzündən bilinir. Guya 15 vaqon taxtanın pulunu verib Qədim. Halbuki 1-2 vaqonun pulunu verərdi, qalanı da sonra vere bilərdi. Dabuleyka Quliyev qaynından "yeyən" qaynı Rövşən Məhərrəmovdur. Rövşən Məhərrəmov əvvəller Qədimin birge taxta alveriləri olublar. Əvvəlcə Rövşən deyirdi ki, Qədim Ədilovda 200 min pulum var. Sonradan da Çovdarov tutuldu, bu iş də xitam getdi. Bundan sonra Rövşən Məhərrəmov Qədimin yanına gəlmədi ki, barışaq. Qədim də demədi ki, sənin mənə 45-50 min borcun var, mənim sənə borcum

yoxdur. Həmin vaxt Rövşən Qədimə notariusda kağız da yazıb verib ki, sənin mənə borcun yoxdur. Bu gün Dabuleyka Quliyev qaynı Rövşən Səfərovu da həbs etdirib. 10 aydır Rövşən həbsdədir. Ona türmədə yaxınlaşıblar ki, de ki, həmin notariusdakı kağızı təziyiqle vermişəm. Halbuki özü gedib, belə bir kağız yazıb verib. Bu gün o, Qədimin üzüne dayanır. Bir Xaləddin adlı adamlı tapıblar, onu da Qədimin üzünə saxlayıblar. O da deyir ki, Qədimin mənə 167 min borcu var. Həmin adamın nəinki 167 min, heç 167 manat da pulu olmadığı üzündən bilinir.

Guya 15 vaqon taxtanın pulunu verib Qədim. Halbuki 1-2 vaqonun pulunu verərdi, qalanı da sonra vere bilərdi. Dabuleyka Quliyev qaynından ala bilmədiyi bizişən almış istəyirlər. Çovdarovun qohumları Memmed, Natiq, Çovdarovun qızının qaynı var işdə. Çovdarova xəber veriblər ki, taxta bazarında Qədim adlı oğlan var, yaxşı pul qazanır. Çovdarov da aparib Qədimi döymüşdü, boynuna 300 min pul qoymuşdu. 2015-ci il iyunun 23-də Çovdarov Qədimin boyununa 300 min pul qoypub.

Sentyabrın əvvələrində Çovdarov mənəm digər övladlarını işinə qarışırı. Qədim görüb ki, Çovdarov qardaşlarına sataşır, dost-tanışan pul alıb, əvvəller insan alverində reis olan Cavad Şixəliyevdən 50 min alıb aparib verib. Cavad Şixəliyev bu gün də mənə deyir ki, harada isteyirsən gedək yazım verim, Qədim istəsə pulu verəcək, olmayacaq verməyəcək. Deyir ki, mən heç kimə şikayət etməmişəm. Cinayət işində də ərizəm yoxdur. Onun adı məhkəməde keçmir. Cavad mənə deyir ki, mənim Qədimə, Qədimin mənə borcu yoxdur".

Ədil Ədilov oğlu Qədim Ədilovun 2015-ci ilin yanvarında Natiq Hümbətova borcunun olmasına təsdiqləyən müqavilə bağlaşmasını, 5 ay sonra MTN-e aparılması ilə bağlı buntular deyib: "Natiq Hümbətova da taxta biznesi ilə məşğul olur. O, pulu haradan qazanıb bilirəm. O, mənim oğlumu aparib Çovdarova döydürüb. Bundan sonra mənzili Qədim verib. 2 MTN işçisi dayanıb Qədimin başının üstündə. Cox pul qazanıb Qədim, onlar da haqq istəyiblər. Oğlumu Çovdarov döyüdə Natiq də, Səlim Məmmədov oğlunu başsız qoyub. Akif Çovdarov milyonçu Tağı Əhmədovdan 3 milyon alıb. Onun pulu var ki, verib. Bizim pulumuz yox idi, ona görə borc almışdı".

Ədil Ədilov deyir ki, bu gün oğlu Qədim Ədilov ittihamı qəbul etmir: "Rövşən Məhərrəmovu qabağa vermişdilər, alınmadı, indi da başqa birini tapıb qabağa vermişdilər. Oğlumu aprelin 2-dən həbsdədir. Kimə deyirsən, deyir bilmirik. Dabuleyka Quliyev düşüb qabağa, oğlumu tutublar".

□ E. MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

fiq ölçmələr aparıblar. Nurid Əliyevin, Seymour Quliyevin bağ sahələri ilə yanaşı yaxınlaşdırıcı Qalib Salahzadənin bağ sahəsinin və ərazidəki evinin də ölçülərini götürüb.

Katılımla da qalib Salahzadə istintaq orqanında vətəndaş Seymour Quliyevin 3 və 2 mərtəbəli evlərinin yerlə bir olunması, evlərin talan edilməsi, evlərdən əşyaların oğurlanması, həyətdəki ağacların, su quyusunun dağıldılması işi üzrə dindirilib. Bundan başqa, sabiq deputat saxta sənədle Bilgeh qəsəbəsində bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə verib. Fakt üzrə Cinayət Məcəlləsinin 186-ci - əmlakı qəsədən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi davam etdirilir. İş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağaç kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltifləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılır.

□ E. HÜSEYNOV,
"Yeni Müsavat"

Hacı Qaliblə bağlı daha bir məhkəmə başlayır

Seymur Quliyev zəbt olunmuş mülkiyyətini geri qaytarmaqdə israrlıdır

Vətəndaş Seymour Quliyev sabiq deputat Hacı Qaliblə illərdir ki, məhkəmələrdə çıxışır. Əlinde dövlətin verdiyi kupça var, Ali Məhkəmənin həmin sənədin qanuniliyini təsdiqləyən qərarı var, dövlət qurumlarının həmin torpağın Seymour Quliyeva məxsusluğunu təsdiq edən coxsayılı yazılmaları var. Olmayan isə mülkiyyət hüquqdu-hansımı ki, Hacı Qalib hələ deputat olarkən qəsb edib.

Seymur Quliyev dəha bir iddianı 1 sayılı İnzibati İqtisad Məhkəməsinə təqdim edib. "İnzibati orqanların qanunsuz hərəkətləri nəticəsində dəyərmiş zərərin ödənilməsinə dair" iddia ərizəsinə hakim Elçin Məmmədov baxacaq.

Seymur Quliyev iddia ərizəsində ona münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinin - Azərbaycan Respublikasında mülkiyyətin toxunlmazlığı və dövlət tərəfindən müdafiə olunması hüququnun pozulduğunu diqqətə çatdırır.

Seymur Quliyev deyir ki, o, məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilib.

Mülki Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyətindən məhrum edilib. Seymour Quliyev bu imkanlardan hüquq-subyekti ona mən-



Hacı Qalib

sub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilən imkanıdır. İstifadə hüquq-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakin (əşyadan) hüquqi müqəddərətini təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Seymour Quliyev bu imkanlardan məhrum edilib. Həzirdə Daxili İşlər Nazirliyində Hacı Qalib Salahzadənin Seymour Quliyevin torpağına gedən yolu qanunsuz olaraq bağlaması, Seymour Quliyevlə yanaşı digər

vətəndaşlar Ələkbər Quliyev və Nurid Əliyevin bağ evlərini dağıtması ilə bağlı araşdırımlar davam edir. 2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Qalib Salahzadənin qanunsuz olaraq bağlaşdırılmış yolu açılması üçün Bakı Şəhər icra Hakimiyyətinin başçısı Eldar Əzizova məktub ünvanlayıb. Məktubda Sabunçu rayonu, Bilgeh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çiməriyinə gedən yolu açılmasının təmin edilməsindən bəhs olunur. Məktubun yazılımasına səbəb Bilgeh qəsəbə sakinləri Seymour Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğunə ünvanlaşdırılmışdır. Müraciətdə deyilir ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbəum quraşdırıb. Yola maneeler qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneelerin götürülməsi üçün əməli tədbirlər görülsün. Məktubda icra müddəti 1 ay gösterilib. Aylar əvvəl icra edilməli olan məsələ hələ də həll olunmamış qalıb. Daxili İşlər Nazirliyi (DİN) istintaq İdarəsinin Ağır Cinayətlərin istintaq İdarəsinin istintaq qrupunun əməkdaşları Dövlət Reestr Xidmətinin nümayəndələri və zərərçəkənlərlə birgə əraziyə baxış keçiriblər. Dövlət Reestr Xidməti nümayəndələri ərazi də müvə-

Neçə vaxtdır naşir Şahbaz Xudooglu ayrı-ayrı orta ranqlı məmurların kitabə biganəliyinə, rəhbərlik etdikləri sahələrdə kitab yarmarkalarının təşkilinə rüsxət verməmələrinə dair statuslar yazar.

Samir SARI



Bu giley-güzər, sitəm dolu qeydləri oxuyub, "feyzib-yab" olur. O gün ayaqüstü rastlaşdıq, istədim ona təselli verim, dedim ki, 100 il önce də xalqı maarifləndirmək istəyən, adamlara kitab, qəzet, jurnal oxutmaq çalışan Sabirlər, Cəlillər, Əbdürəhim bəylər, Zərdabilər də eyni çətinliyi yaşayırlılar, amma xalq onların qiymətini 30-40 ildən sonra olsa da, verdi, xidmətlərini dəyərləndirdi.

Şahbaz kədərli-kədərli köks ötündü, dedi ki, yox, bu xalq yüz il əvvəl maarifçilik yolunda can qoyan o böyük maarifpərvərlerin esl qiyəmətini hələ də bilmir, bilsəydi, onların kitab oxumaq, maariflənmək sahəsində yalnız geri getmişik və gedib-gedib 100 il əvvəlki yerimizdə durmuş, mirzələr dövrünə qayıtmışq. Sözün birbaşa mənasında... İnanmayan gedib ASAN xidmət kontorlarında müşahidə aparsın. Hamının ərizəsini gənc könüllülər yazır. Ərizəsini özü yazmaq istəyənlər də mütləq çoxlu səhv buraxır, imdada yenə könüllülər çatır.

Kitabdan qacaq olduğunu

Yaxın bir neçə gün ərzində işimiz-güçümüz xal saymaq olacaq. "Eurovision" yarışmasında hansı ölkə bizi nə qədər xal verdi, biz onlara nə qədər xal hədiyyə etdik. Vurub-çixıb, sonra da bölüb gələcək təlimimizi, müqəddəratımızı təxmin edəcəyik öz aləmimizdə. Rusrəstlərin xal jestində gözərinin yaşırdığı bir vaxtda bayrağımızı yenə tərs şəkildə tutub yelləyənlərin əlindən zəncir ceynəyəcəyik. Hə, bu arada da məglubiyətimizin verdiyi sevinci yaşıyanlar olacaq. Heç kəs sonuncuları "düşmən deyirmənə su tökən" adlandırmışın. Çünkü orada bir təcrübə, acı yaşamış, tıxacı-məhbuslu, milyonların sovruluğu bir ev sahibliyi təcrübəmiz var. Nəçə deyərlər, dadi damağımızdan getməyib hələ. Bir neçə il gedəcək kimi də deyil. Ona görə də məglubiyət xəberindən yallı gedənləri daşa basmasaq, daha yaxşı olar.

Sevinc TELMANQIZI
s.qurbanova@gmail.com



Amma bu məsələdə bəzi politoloqlar daxil, biz jurnalistləri də maraqlandıran məqamlar var. Məsələn, Azərbaycanı təmsil edən müğənninin işğaldə olan rəyonlarını xatırlatmaq adına, Dağlıq Qarabağı dünya ictimaiyyətinin nəzərinə bir daha çatdırmaq məqsədilə heç nə etməməsi. Tamam, ora musiqi yarışması ola bilər. Amma adı üstündə, eyni zamanda da siyasi yarışmadır. Hansı ölkə hansına nə

muz, kitab oxumaq ərincək-iliyimizin patoloji səviyyədə olduğu çoxdan məlumdur. Nə yazıq ki, bu gerçəyi dəyişdirəcək gücümüz də yoxdur. Kitab bizim üçün əylən-

açmalıdır, çıxışlarında kitalardan sitat getirməlidir, gənclərə oxumağı, məriflənməyi tövsiye etməlidirlər. Amma harda? Çoxu elinə babat vəzifə keçəndən

şiri çap olunurdu, ara-sıra "Ulduz" jurnalında da çıxdı. Bir gün o, tikinti idarəsinin həyatına daxil olanda görür ki, idarənin rəisi, baş məhəndis və baş mühasib

onlara səsini qaldırır: "Qal-xın ayağa".

Baş mühasib və baş mühəndis nə baş verdiyi kəs-dirmədən ayağa dururlar. Reis emr edir: "Şairə baş

əyin".

Vahid istəyir ki, bir az əvvəl gönüqlünlük eləmiş adamların alçaldılmasına imkan verməsin, deyir, rəis, lazım deyil. Ancaq rəis yumasılır, deyir, bunlar şeirə, şairə hörmət qoymağı öyrənməlidirlər. "Dərhal baş əyin!" Əlacı kəsilmiş baş mühasib və baş mühəndis bir-birinə baxır və orta əsrlər padşahlarına baş əyən saray əyanları kimi şairin qarşısında təzim edirlər.

İndiki vəziyyət ona görə yaranıb ki, həmin o baş mühasib və baş mühəndis özəri vəzifədə irəli gediblər, rəis, İH başçısı, rektor olublar və şairə, sənətkar baş əymək istəmirlər. Ən yaxşı halda onlar qadın sənətkarlara villa, lüks avtomobil hədiyyə edirlər... Amma bu, başqa söhbətdir, kitab, mərifçiliyə dəxli yoxdur.

biz yenidən insanlara kitab oxumaq faydalardan behs etmezdi.

Adam haqlıdır. Sovet-rus imperiyasından qurtulmuş 27 il olub, biz bu 27 ildə kitab oxumaq, maariflənmək sahəsində yalnız geri getmişik və gedib-gedib 100 il əvvəlki yerimizdə durmuş, mirzələr dövrünə qayıtmışq. Sözün birbaşa mənasında... İnanmayan gedib ASAN xidmət kontorlarında

müşahidə aparsın. Hamının ərizəsini gənc könüllülər yazır. Ərizəsini özü yazmaq istəyənlər də mütləq çoxlu səhv buraxır, imdada yenə könüllülər çatır.

Məmurların kitabə, kitab təbliğinə bigane münasibəti isə tamam başqadır. Allah qoymasa, guya bunlar cəmiyyətin oxumuş, avangard, ziyalı təbəqəsinə aiddirlər, ağızlarını fəlsəfi cümlələrlə

təbliğatda uduzmayaq, bu cür böyük imkanlardan, platformadan layiqincə istifadə edək. Etmedik...

Böyük, geosiyasi məsələlərə görə baş sindiranlarla yanaşı, ölkə insanı həm də övladını intihara sürükədiyi-

ni iddia etdiyi müəlliməyə qarşı hücumu keçən azərbaycanlının dərdini də müzakirə edir. Dünyanın o yarışa çıxdığımız inkişaf edən ölkələrinin heç birində müəl-

cəli, maraqlı, sevimli deyil. Kitab oxumaq bizim üçün ağır işlərdən biridir. Çox

Nostaljiyə qapılmaq kimi adam üçün hətta işgəncədir. Adam var ki, 5 səhifə kitab oxumaq əvezinə 70 kilo- luq çuvalı hara desən, daşıyar. Çünkü onun 70 kiloluq

çuvalın öhdəsindən gəlmək

üçün lazımi qədər əzələ küt-ləsi var, amma bir kitabın 5 səhifəsini oxuyub dərk etməyə bəs edəcək qədər beyn qırışı yoxdur, neyəsin...

Məmurların kitabə, kitab təbliğinə bigane münasibəti isə tamam başqadır. Allah qoymasa, guya bunlar cəmiyyətin oxumuş, avangard, ziyalı təbəqəsinə aiddirlər, ağızlarını fəlsəfi cümlələrlə

İndi sizə nəql edəcəyim hadisəni uzun illər önce bir dəfə de yazmışam. Bir daha yeri gəlib.

Ötən əsrin 80-ci illərinin

ortalarında bizim həmkəndlərimiz mərhum şair Vahid Əlifoglu rayon mərkəzin-

dəki tikinti idarələrindən bi-

rirində mühəndis işləyirdi, şe-irləri rayon qəzetində vaxta-

sonra sözün bütün mənalarda kitabsız birinə çevrilir.

İndi sizə nəql edəcəyim hadisəni uzun illər önce bir dəfə de yazmışam. Bir daha yeri gəlib.

Ötən əsrin 80-ci illərinin ortalarında bizim həmkəndlərimiz mərhum şair Vahid Əlifoglu rayon mərkəzin-

dəki tikinti idarələrindən bir-birilə səhərbət edə-edə, şaire tərəf baxmadan əlləri-

ni uzadırlar. Şair bu iki eş-şəkəl bir masada çay içəcə-

yinə peşman olmaqdakən rəis işçilərinin açıq qana-

caqsızlığından əsəbileşir,

ağac kölgəsində oturub çay içirlər. Vahid onlara salam verib binaya daxil olmaq is-

təyəndə idarənin şeir-sənət xırıdan olan reisi səslenir ki, şair, gəl, otur, bir stəkan çay içic

Şair rəisin sözünü yere salırmış, masa arxasında oturanlara yaxınlaşır. Rəis yerindən qalxıb Vahidə mehriban görüşür, ancaq baş mühəndis və baş mühasib yerlərində qızızanmadan,

bir-birilə səhərbət edə-edə, şaire tərəf baxmadan əlləri ni uzadırlar. Şair bu iki eş-şəkəl bir masada çay içəcəyinə peşman olmaqdakən rəis işçilərinin açıq qana-

caqsızlığından əsəbileşir,

də demirdi ki, ay adam, sənin nə haqqın var şəhərin ortasında birini dirəmisən divara və deyirsən ki, bu dəqiqə səni maşına basıb aparacaq? Bunun qanunda cəzasını bilirsənmi? Yox idi bunu deyən, yox!

Düzdü, roluk yardımına gələn, laqeydilik etməyen oğlanlara təşəkkürle bitdi. La-

qeyd olmadıqları bir üstün-lükür, doğru. Amma problemi çözəməyin yolları ibtid-

Çuval daşıməq əsəndir, yoxsa 5 səhifə kitab oxumaq?

"Yaxşı oğlan" olmanın şərtləri

qədər xal verir, əvəzində nə qədər xal alır - bunlar diplomatiq tarzlı müəyyənləşdirir. O zaman bir neçə cümlə, Qarabağa dair bir mahni, klipdə bir xatırlatma... Bütün bunlar niyə olmasın, niyə olmamalıdır ki? Yarışmada məğlubiyyət tamam, bari lim-valideyn münasibəti bəle kustar səviyyədə çözülmür, məsələn. Məktəb şurası, valideyn komitəsi, ictimai nəzarət qurumu... adlanan nəşnlər var orda. Belə böyük qalmaqallarda valideyn alından təri axa-axa, mətbə koridorlarında yaralı as-

kömək edin". Nə qədəri həqiqi, nə qədəri qurama idi, bilmirəm. Amma gördüm mənzərə tipik azərbaycan-sayağı idi. "Zəif sevgilini döymək istəyən pis oğlan"ın üstüne gələn qazaqşaların biri cavab verirdi ki, "yaxşı oğlan qızın yanında qız var, görmürsən", bu biri cavab verirdi ki, "yaxşı oğlan qızın yanında özünə söz dedirtməz". Biri

idir, inkişaf etməmiş formadadır. Bu isə çox pisdir.

Bəli, biz problemi də biliyik, ona müdaxilə etməyə də təpərimiz, ürəyimiz var. Amma onun yolunu bilmirik. Çünkü bütün qayəmiz "yaxşı oğlanın qaydalarını" pozma-

Dekabrim 15-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun layihəsinin ikinçi oxunuşa müzakirəsi isə daha geniş müzakirəyə səbəb oldu. Birinci vitse-spiker Ziyafat Əsgərov sonadən bağlı məlumat verdi.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə paytaxtimizin gözel məkanlarından birində, Filarmoniya bağındaki çayxanada görüşdük. Sözlümüz yere salmayıb görüş təklifinə razılıq verdiyi üçün minnətdər etmək istəydim ki, uzun illərdən sonra coxsayı xatirələrinin olduğu bir məkanə dəvət etdiyim üçün təşəkkürünü bildirdi. Ardınca da 70-ci illərdən üzü bu tərefə "inqilab beşiyi" olan bu məkanla bağlı xatirələrini danişdi. Söhbətimiz hərələnib bu günümüze gəldi ve mətbəə keçdi:

- *Fəzail bəy, futbol azarkeşisiniz?*

- Əvvəlki kimi yox. İndi artıq daha elitar, daha baxımlı, gözel oyunlara baxmağa üstünlük verirəm.

- *"Çelsi"- "Arsenal" matçına bilet almısınız?*

- Yox. Həmin gün mən əvvəlcədən tərtib olunmuş qrafikə uyğun olaraq Sankt-Peterburqda MDB Parlament Assambleyasının toplantısında iştirak etməliyəm. Milli Məclisən digər həmkarlarımıza birləkde mayın 29-da Sankt-Peterburqa umşalıq. Çox təessüf edirəm ki, final oyununu meydançadan izleyə bilməyəcəyəm.

- *İki ingilis klubundan hansını şanslı sayırsınız?*

- Mənçə, "Çelsi" daha şanslıdır.

- *Bu proqnoz bir az da Mxitaryanın komandasına antipatiyyadan irəli gəlmir ki?*

- Yox. Doğrusu, mən heç bu guno qədər bilmirdim ki, orda bir erməni var. Əslində erməni hər yerə var, hətta burnumuzun ucunda da. Dünyanın hər yerinə yayılmış bir etnosdur. Olsun. Mənə görə, hər şəyden öncə futbol siyaset deyil, idmandır. Ancaq bu oyunla bağlı siyasi gelişmələr də oldu.

- *Bəli. Elə onu soruşmaq istəyirdim. Böyük Britaniya XİN-in bayanatı...*

- Heç gözləmədiyimiz bir şantaj, Azərbaycan reallığını eks etdirmeyən, qeyri-obyektiv münasibət idi.

- *Hamkarınız Siyavuş Novruzov da yaxşı dedi ki, neftimizi daşıyanda Azərbaycan təhlükəli deyildi, amma indi...*

- Siyavuş Novruzov onu çox gözəl ifade elədi. Azərbaycan neftinin xeyli hissəsi bp-nin xətti ilə həm istehsal olunur, həm də burada böyük gelir götürülür. Bp də Böyük Britaniyanın büdcəsinə xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir götürülür. Bp də Böyük Britaniyanın təhlükəsi xeyli vergi ödəyir, bu, unudulmamışdı. Digər tərəfdən, axı onlar bilməmiş deyilər ki, Azərbaycan son dərəcə məhdud bir oyunun deyil, Yay Oyunları kimi böyük idman oyunlarına, İslami Oyunlarına, həmçinin Avroviziya musiqi yarışmasına ev sahibliyi edib. Həmçinin, Azərbaycan ayrı-ayrı yüksək seviyyəli tədbirlərin, silvəzasiyalara rəsəd olunur, həm də onlarda böyük gelir



Qaldırıcı krandakı aktrisa

Zamin HACI
 zaminhaci@gmail.com

"İrad tuturlar, çünkü başa düşmürler"
 (latın məsəli)

Aktrisalardan biri, özü da yanılmırsın birbasa xalq artistidir, növbəti dəfə məmurlara müraciət edib, deyir gərək onlar sənətkarlarla dəyər versinlər. Doğrusu mən bilmədim bu dəfə nə istəyirlər. Maaşı artırırlar, ev verirlər, maşın verirlər, usaqlarını işə qoyurlar, yənə bunlar sakitleşmək bilmir. Yaxşı məmurlar. Heç onları fikirləşən yoxdur. Özü də bizim aktyor-aktrisa toplusu bari bir yönlü sənət-zad göstərələr adam yanmaz. Teatrımız, kinomuz naftalin iyi verir, on yaxşı halda ötən əsrin 90-ci illərində qalıb, ancaq məmurların yaxasından el çəkmirlər. Mən xalqa müraciət elemək istəyirəm. Ay camaat, bilin ki, məmurları sizin üçün işləməyə bu aktrisalar qoymur. Vaxtları qalmır sadəcə.

Ancaq yənə bəzi dövlət idarələri bu qədər vurhavurun, Əliağa Vahid demişkən, soxasoxun içinde xalq üçün işləməyə davam edirlər. Misal üçün, götürək elə təcili yardım xidmətini. Hər həftə bizdə təcili yardım maşınlarının qəzaya uğraması xəbəri gəlməkdədir. Yol polisinin açıqlaması vardı, deyir təcili yardım maşınları bəzən yalandan camaatin yoluna çıxır, süret həddini aşır, qadağanedicisi nişanları keçirər, neticədə toqquşmalar olur. Haqlı irad saymır. Bəlkə onlar uzaqqörənliliklə bunu edirlər? Zamanı qabaqlayırlar. Ona görə tələsirlər ki, yaxındakı döngədə qəza töredib yardımına ehtiyac yaradacaqlarını bilirlər. Bizim son 30 illik təximiz belə təcili yardım aktları ilə zəngin deyildirmi? 1993-cü ildə rayonları bu cür əldən vermədikmi?

Təma açılmışken, Elmar müəllim bugündə Fransa Xarici İşlər Nazirliyində səfərdə olmuşdur, orda fransızlar deyiblər: "Biz Qarabağ münaqişəsinin danışçıları yolu ilə dayanıqlı həllinə tərəfdarlıq". Allah razı olsun. Nə yaxşı deyiblər. Yoxsa biz fikirləşirdik fransızlar Qarabağ münaqişəsinin dava-dalaş yolu ilə müvəqqəti həllini isteyirlər. İndi oxşar bəyanatı Rusiya və ABŞ-dan - Qarabağ münaqişəsi üzrə trio-həmsədrərimizin o biri qanadlarından da gözləyirik. Əger onlar da təsdiqləsələr ki, Qarabağ münaqişəsi danışçıları yolu ilə dayanıqlı həll olunmalıdır, vəssalam. Elmar müəllim vəzifəsinin öhdəsindən şərəflə gəlmış sayılacaqdır. Aeroportda qabaqlayıb medal verərik. Əlbəttə, aktrisalar zəhlətökən aqlaşma-sivənlərindən imkan yaratılsalar. Ancaq bundan qabaq yəqin ki, Elmar müəllimin Moskva və Vaşinqtona səfərləri vacibdir. Çünkü gərək gedib oraların xarici iş idarələrindən Qarabağ münaqişəsinin danışçıları yolu ilə dayanıqlı həllinə təminat alasan. Almasan, daha mənəsi nədir? Almaq lazımdır. 1994-cü ildən - Rəsul müəllim Bışkek şəhərinə gedib atəşkəs protokolu adlanan kağıza qol çekəndən bəri biz vaxtaşırı bu təminatı alıraq. Hər iki-üç ildən bir Fransa, ABŞ və Rusiya idarələri təsdiqləyirlər ki, Qarabağ münaqişəsi danışçıları yolu ilə dayanıqlı həll olunmalıdır.

Mövzu çox uzandı, demək istəyirəm dövlət idarələri yaxşı işləyir. Təcili yardımı yazdım. Keçən heftə bir qaldırıcı kran isə sərnişin avtobusuna girmişdi. Demək şəhərimizdə quruculuq işləri nə təhər vüset alıbsa artıq avtobuslar kranla toqquşur. Ancaq qabaqlar qatarla toqquşurdular. İndi isə hər yerdə kranlar gəzir. Hətta bizdə təklif var bir Kran Nazirliyi yaradılsın. Camaati qaldırıb ora-bura qoymaq üçün. Elə bayaq adını çəkdiyimiz (daha doğrusu, qorxub çəkmediyimiz) aktrisaları qaldırıb məmurların qabağına qoymaq üçün. İdarənin adını uyğun olaraq ASAN-Kran İdarəsi, Dost-Kran Xidməti kimi qoymaq olar. Əsas əhalinin təklifləridir.

Yaxşı işləyən idarələrden biri də polisdir. Dünən qəzetdə başlıq gördüm: "Polis şagirdləre həqiqəti başa salır". Əla idi. Həqiqəti biz başqa hardan öyrənə bilərik? Hələ Aristotelin vaxtından söhbət belədir ki, əgər sənin başındakı fikirlə gördüğün predmet uyğun gelirsə, bu, həqiqətdir. Bizdə də bu uyğunluğu təmin edən başlıca idarə polis idarəsidir.

Sonda təşəkkürümüzü bildirirəm - hamınıza. Biz indi 10 milyonuq.

Mayın 20-dən Azərbaycan ordusunun müxtəlif qoşun növbərinin, qismi, birləşmələrin cəlb edilməsi ilə növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayır. Müdafiə Nazirliyinin yaydığı məlumatə görə, 5 günlük təlimin əsas mövzusu düşmənin gecə hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks-zərbələrin endirilməsi və qoşunlarımızın hücumu keçməsidir.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yayılım ateşli reaktiv sistemləri və minaataan, 35 təyyarə və helikopter cəlb olunub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aparılaçaq təlimlər Ali Baş Komandan İlham Əliyevin təsdiqlədiyi plana əsasən keçirilir.

"Yeni Müsavat" xatırladır ki, bu, may ayı üçün Azərbaycan Silahlı Qüvvələrinin 3-cü genişmiqyaslı həbi təlimidir. Bundan az önce qardaş Türkiyədə iki ölkənin həbi-hava qüvvələrinin cəlb olunduğu birgə təlimlər reallaşmış, ayın əvvəlində (1-4 may) isə Azərbaycan ərazisində "Mustafa Kamal Atatürk - 2019" kod adlı ortaq təlimlər keçirilmişdi.

Yeni əslində Azərbaycan Ordusunun fərdi və ortaq həbi təlimləri xeyli intensivləşdirildiyi qeyd olunmalıdır. Sürəkli müharibə hazırlığı isə, təbii ki, ilk növbədə Ermənistana - sülh danışçılarını müxtəlif behanələrlə uzatmağa çalışan, işğal rejimini əbədi etməyə səy edən təcavüzkar tərəfə aydın xəbərdarlıq signallarıdır ki, nəticəsiz danışçılar prosesi, İrəvanın sülh imitasiyası günün birində yəni və böyük müharibənin "fitilini" çəkə bilər.

Başqa sözlə, ordumuzun budəfəki əks-hücum və hücum məşqlərində daha bir hədəf gücə əl atılmışdan Qarabağla bağlı ədalətli sülhü yaxınlaşdırmaq, nizamlama prosesini məzmunku eləmək, nə qədər gec deyil, düşməni ağla gətirmek, danışçılar məsasi arxasında ölkəmizin sözünü daha kəsərlı, mövqeyini daha güclü eləməkdir. Üstəlik, həbi ekspertlərə görə,indi əməliyyatlar üçün ən əlverişli mövsüm sayılır. Hərçənd Azərbaycan ordusu istənilən fəsildə, istənilən hava şə-



Bakının sürəkli müharibə

həzirlığı: bir ayda

3 təlim, ikisi Türkiyə ilə

Bu gün ordumuzun növbəti genişmiqyaslı həbi təlimi başlayır; əks-hücum və hücum taktikasının daha bir hədəfi - gücə əl atılmadan ədalətli sülhü yaxınlaşdırmaq

itində torpaqlarımızı azad et- deyil. Bu mənada silahlı qüv- kələrin dəstəyi ilə öz ərazi- məyə qadirdir. Dünyanın rey- vələrimizin intensiv həbi tə- limlərlə, o sıradə qardaş ölkə qərar tutmuş ordumuz həmin siyahıda 97-ci olan işğalçı erməni ordusunu hər an dar- bacarığını daha da artırması, madığın edib Azərbaycanın həcüm və əks-hücum takti- kasını bir az da cilalaması ərazi bütövlüyünü bərpa edə məntiqlidir.

"Qarabağ müharibəsinin kələrin dəstəyi ilə öz ərazi- təlimlərde sınaqdan çıxarmaq sində həbi zavodlar qurur, özünün həbi-sənaye kompleksini inkişaf etdirir. Eyni zamanda, Bakı qardaş Türkiye, İsrail, Rusiya, Belarus, Pakistan və digər dövlətlər hesabına silahlı qüvvələri ni en modern silahlarla təchiz edir - hansı imkanlar ki, kasib Ermənistanda yoxdur.

Bu silahlar, təbii ki, yalnız vitrine qoyulmaq və ya həbi paradda nümayiş etdirilib təlimlərdə sınaqdan çıxarmaq üçün deyil. Ən önəmlisi, yeni silahlar, müasir döyüş sistemləri uğurlu müharibə taktikasına hesablanıb. Bu taktikanın zəmanətli şəkildə uğur qazanmasında, sözsüz ki, NATO üzvü olan Türkiyənin təcrübəsinin əzx edilməsi mühüm önem kəsb edir. Təsadüfi deyil ki, son zamanlar qardaş ölkə ilə intensivləşən birgə məşqlər düşmən tərəfi xüsusiələr narahat etməkdədir...

Orдумuzun ən müxtəlif hava şəraitində ve coğrafi relyeflərdə keçirdiyi təlimlər, sözsüz ki, həbi qələbəmizi 100 faizli etməyə hesablanmış. Həbi ekspertlərdən birinin "Yeni Müsavat" a bildirdiyine görə, əməliyyatların hansı relyefdə və fəsildə, hansı hava şəraitində keçirilməsi həlledici əhəmiyyət daşımasa da, əslində əhəmiyyətsiz də

itə uyğun, sərt qış fəslində de, isti yay aylarında da keçirilir. Bununla da istənilən iqlim şəraitində döyüş verdişləri təkmilləşdirilir". Bunu "Yeni Müsavat" a həbi ekspertlər dən biri deyib. Orдумuzun ən və arxa təminatı isə yüksək səviyyədədir. Azərbaycan bundan ötrü həm də hər il yeni-yeni həbi hissələr və tərəfdərdir... □

"Yeni Müsavat" in analitik xidməti

Ötən həftə Bakıda Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü iclasında bədnam "907-ci düzəliş" in leğvinin vacibliyi məsəlesi yenidən gündəmə gətirilib. Belə ki, tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov sonuncu iclasın 7 il bundan əvvəl keçirildiyini xatırladıb.

Sonra nazir deyib ki, bu günə qədər ABŞ Azərbaycana 13,6 mlrd. dollar, Azərbaycan isə ABŞ-a 8,2 mlrd. dollar investisiya qoyub. Ötən il ABŞ-in Azərbaycana ixracının dəyeri 530 mln. dollar, Azərbaycanın ABŞ-a ixracının dəyeri isə 330 mln. dollar təşkil edib. Nazir bildirib ki, bu rəqəmlər daha yüksək ola bilərdi: "İki ölkə



ABŞ-Azərbaycan münasibətləri

Üçüncü "907" engeli

Onu aradan qaldırmaq asanlaşdır, amma...; **Qabil Hüseynli:** "Azərbaycan diplomatiyası bu məsələ ilə bağlı birbaşa Con Boltonla temaslar qurmalidır"

arasında əməkdaşlıq genişləndirilməlidir. Azərbaycan ABŞ-in Qafqaz regionunda en böyük tərəfdarıdır. Xəzər dənizindəki neft-qaz yataqlarının işlənilməsi və karbohidrogen ehtiyatlarının dünya bazarına nəqlində ABŞ Azərbaycana hər zaman dəstək olub. Bu gün ABŞ-in Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilmesində verdiyi dəstək əvez olunmazdır. Bununla belə, iki ölkənin siyasi və iqtisadi əlaqələrinə kölgə salan məsələlər də mövcuddur. Məsələn, "907-ci düzəliş" aradan qaldırılsa, Azərbaycan-ABŞ münasibətləri daha da inkişaf edər. Buna və ABŞ-in Azerbaycan-Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəyinə ümidi edirik".

"Azadlığı Müdafiə Akti" na "907-ci düzəliş" 1992-ci ilin oktyabrında erməni lobibisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən qəbul edilib və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayır. 27 ilə yaxındır "907-ci düzəliş" iki ölkə arasında münasibətlərə tam mane olmasa da müəyyər problemlər yaradır. Bunu dəfələrlə ABŞ-in bir sıra senatorları, kongresmenləri və digər rəsmiləri də bəyan ediblər, həmin "907-ci düzəliş" in leğvinə çəgirişlər edilib. 2018-ci ilin oktyabrında isə ABŞ prezidenti Donald Tramp Amerikanın Azərbaycana birbaşa dövlət yardımını yasaqlayan "907-ci düzəliş" in fealiyyətini dayandırmaq üçün öz səlahiyyətlərindən istifadə edə bilər. Bu müddədə Konqres tərəfindən təsdiq edilib. Həkimiyətin icra qolunun eyni siyasi xəttə riyət etməsi mütləq deyil və bizim konstitusiyaya əsasən, əslində xarici siyaseti müəyyən edən məhz prezidentdir. Bir çox hallarda, müxtəlif prezidentlər satınalma aparmaq üçün bu müddəanın fealiyyətini dayandırıblar və biz bunun zəruri olub-olmadığını müəyyən etmek üçün daim bu fürsəti nəzerden keçiririk. ABŞ Azərbaycanı regionda özü üçün strateji baxımdan son dərəcə vəcib ölkə hesab edir".

Politoloq Qabil Hüseynli isə



"Yeni Müsavat" a bildirdi ki, "907-ci düzəliş" ABŞ üçün səmərəsiz və lüzumsuz bir sənədə çevrilib. Hətta Amerika siyasetinin Cənubi Qafqazda həyata keçirilməsinə "907-ci düzəliş" ciddi əngeller yaratmaqdə davam edir: "Amma ABŞ qanunvericiliyinə görə, prezentistədiyi vaxt həmin düzəliş əhəmiyyət vermeden Azərbaycana yardım haqqında qərar vera bilər. Yeni hətta o düzəliş qüvvəsində olsa da, prezentist müəyyən anlarda Amerikanın maraqlarını nəzərdə tutaraq, 907-ci düzəlişdən yan keçərək yardımın tərəfə edə bilər və müəyyən zamanlarda bunu etdiyi haqda rəsmi açıqlamalar olub. Con Bolton hem də buna işarə etmişdi ki, eğer Konqres "907-ci düzəliş" i leğv etməsə, Tramp öz hüquqlarından istifadə edərək Azərbaycana yardım göstərilməsinə şərait yaradacaq".

Politoloq vurguladı ki, 907-ci düzəlişin mövcudluğu ABŞ-in Azərbaycandakı maraqlarının irəliləməsine mane olur, eyni zamanda ABŞ-in Azərbaycana silah satı-

şına da əngeldir: "Xatırlayırsınızsa, ötən ilin payızında Boltonun ölkəmizə səfərindən sonra ABŞ-in Azərbaycana və Ermənistana silah satmaq istədiyi barədə məlumatlar gündəmə geldi. Bu təsadüfən ortaya çıxan məsələ deyildi. ABŞ bəyan etdi ki, Azərbaycana silah sata bilər. Bu isə faktiki olaraq "907-ci düzəliş" in qüvvəsini itirməsi demək olacaq. Dündür, bu məsələ həle tam şəkildə ABŞ-in rəsmi gündəməne oturmayıb. Amma bu fikrin nüfuzlu qəzetlər və sətəsile ictimai rəyə çatdırılması onu göstərir ki, ABŞ-in siyasi elitasında sözügedən məsələ aktuallaşdırılır. Bu məsələnin həlli xeyli asanlaşdır. Sadəcə olaraq, Azərbaycan bu məsələni Vaşinqtonun bütün dəhlizlərində qaldırımalıdır. Prosesdurların işlənib hazırlanmasını Azərbaycan dərindən öyrənməli və bunu həyata keçirmek üçün lazımlı olsa Kongressda vəkil qrupunun və ya lobbinin köməyindən istifadəye nail olunmalıdır. Tekce Bakıda bir-iki nazirin açıqlaması ilə bu işdə ciddi nəticə elde etmək mümkün deyil. Azərbaycan tərəfindən ABŞ-da ciddi işlərə başlanısa, hazırkı ABŞ administrasiyası məsələnin müsbət həlli üçün hüquqi addım atacaq. Bu addımı atmaq üçün fürsət axtarırlar. Con Boltonun bu işə dəstək verməsi isə prosesin sonda müsbət hellini tapacağı ehtimalı bir az da gücləndirir. Con Boltonun Cənubi Qafqaz ölkələrinə sefərinin yekunları ilə bağlı twitter hesabında müsbət fikirlər yazması da göstərirdi ki, Amerika rəsmisi Azərbaycanla münasibətlərin inkişafına böyük önem verir. Bu baxımdan Trampin müşaviri keçirdiyi mətbuat konfranslarında, müsbəhalarında Azərbaycanla əlaqələrin ABŞ üçün yüksək prioritet təşkil etdiyini vurğulamışdı. Boltonun toxunduğu en mühüm məsələ isə Azərbaycana silah satışını da əngəlləyən "907-ci düzəliş" məhdudiyyətinin leğv edilməsi ilə bağlı səsləndirdiyi fikirlər idi. Belə güman etmək olar ki, o, sözügedən bednəm düzəlişin qüvvədən düşməsi üçün öz imkanlarından istifadə edə bilər. Odur ki, Azərbaycan diplomatiyası birbaşa Con Boltonla bu məsələ ilə bağlı temaslar qurmalidır".

President Donald Tramp Azərbaycana qarşı "907-ci düzəliş" aradan qaldırırsa, bu, birbaşa Vaşinqtonun dövlət yardımının alınmasına ABŞ-Azərbaycan münasibətlərində yeni bir dövrün başlamasına gətirib çıxarácq. □

Etibar SEYİDAĞA,
"Yeni Müsavat"

Qazi alınan baş nazir

Elsad PASASOV



Qarabağ canisi Robert Köçəryan həftəsonu azadlığa buraxıldı. Bu, Ermənistən ikinci prezidentinin son bir il ərzində ikinci azadlığı oldu. Nikol Paşinyan hakimiyyəti əla keçirəndən üç ay sonra Köçəryani "dam" a basdırılmışdı. Di gəl, təcrübəsiz baş nazir ən əsas rəqibini içəridə çox saxlaya bilmədi. İki heftəlik həbsdən sonra azadlığı çıxan Köçəryani dekabrın 9-da keçirilən parlament seçkisində iki gün əvvəl yenidən həbs atıldı.

Və budur, eli həm azərbaycanlıları, həm də ermənilərin qanına batmış keçmiş prezident yenidən azadlıqdadır. Təbii ki, Paşinyan onu Azərbaycan əhalisine divan tutduğuna, Xocalı soyqırımı törediyinə görə həbs etdirməmişdi. Qarabağ klanını susdurmaq, liderlər qoyub neytrallaşdırmaq məqsədi var idi. Üstəlik, Putinin dostunu həbs etmekle o, özünü "qərbyönümlü" göstərmək, Rusiyaya bağlı kadrları sıradan çıxartmaq məqsədi güdürdü. Eyni zamanda, Paşinyan Rusiya hakimiyyəti ilə Köçəryan faktoru üzərindən alver etmək niyətindəydi.

Ancaq bütün cəhdləri uğursuz oldu. Belə ki, Qərb Paşinyanı özününkü kim qəbul etmədi. Ermənistən yeni hakimiyyəti bunu heç gözləmirdi. Onlar güman edirdilər ki, ötən il qolusarıqlı Nikolay dəstəsi İrəvan küçələrində hakimiyyət kreslərinə qədər irəliliyi üçün Tramp tərəfindən yuxarı başa keçiriləcək. Ancaq neinki bu yuxu çin olmadı, hətta Ermənistən XİN rəhbərinin Vaşinqtona səfəri leğv edildi.

Komandasının qərbyönümlü olduğunu Qərbe sübut edə bilməyən Paşinyan yenidən İrəvanın ənənəvi siyasetinə istinad etməli oldu: üzünü Kremlə əvvələndirdi. Hətta erməni baş nazir Rusiyaya xos gəlməkdən ötrü "Ermənistən ABŞ hakimiyyətinin mənim kimi heç bir hökumət tənqid etməyib" deykən çəkinmedi.

Paşinyan Köçəryan barəsində seçilmiş həbs qətimkən tədbirinin dəyişdirilməsi qərarını verməklə şübhəsiz ki, Putinin xoşuna gəlməyə çalışıb. Dündür, bundan əvvəl Qarabağdakı qondarma rejimini əvvəlki və indiki liderləri - Arkadiy Qasianov və Bako Saakyan canı prezidentin azadlığı buraxılması üçün müraciət edəndə Paşinyan iddia etdi ki, onlar ünvanı düzgün seçməyiblər. Bununla əle rəy yaratmağa çalışdı ki, guya ölkədə hüquq işleyir və müvafiq quruma xıtab olunmalıdır. Bu yolla həm də "qərbyönümlü" maskasını saxlamağa cəhd etdi.

Ancaq bəlli ki, Paşinyanın nə dərəcədə "anti-rus" olduğunu Ermənistən hərbi tağının Rusiya ordusuna tərkibində Suriyaya göndərilməsi sübut etdi. Məhz bu qərardan sonra ABŞ İrəvanı cəzalandırdı. Paşinyan da 1998-ci ilin 1 martında 10 ermənin qanını tökən Köçəryani həbsdən buraxmaqla Putine "mən sənə döndüm" mahnısını oxumaq istədi.

Məsələ burasındadır ki, vəziyyət Ermənistən üçün getdikcə qəlizləşir. Təsəvvür edin, Qərbən umduğunu ala bilməyən Paşinyan hakimiyyətə gəldiyi bir ilde Rusiya prezidentindən qurucu təbrik etmədi. Üstəlik, Putinin Ermənistənə səfəri iki ildir ki, baş tutmur. Keçən ilin sentyabrında Paşinyan Rusiya prezidentini qarşılıqla tədarük görürdü. Lakin gözənlənilədən Putinin köməkçisi Yuri Uşakov açıqlama verdi ki, Rusiya prezidenti 2018-ci ilde Ermənistənə getməyəcək. Təbii ki, sefərin baş tutmaması Paşinyanın "qərbin havaları" na oynaması ilə birbaşa bağlı idi. Üstəlik, Köçəryan məsəlesi...

Paşinyanın hətta Ermənistənə əbədi dostu Lavrovu aşağılaşmasını Putin bağışlaya bilməzdi. İndi də deyirlər ki, Rusiya prezidenti oktyabrın 1-də Ermənistənə səfər edəcək. Paşinyan mətbuat konfransında deyib. Amma bəlkə bu deyə yolda qalacaq, kim bilir.

Hər halda, Köçəryani həbsdən buraxmaqla geriye addım atıb. Öz də gülməlidir, ağır cinayətdə suçlanan Köçəryan min dollar girovun qarşılığında azadlığa buraxıldı, yarısını Quasianov, yarısını da Saakyan qoyubmuş. Amma bunlar sadəcə, görüntündür...

Çox güman ki, Rusiya baş naziri Dmitri Medvedev Nikolay rəzil etdiyi İrəvan səfərində yeni hakimiyyəti əməlli-başlı başa salıb. Təbii, Putin sözünün yera salınmasını Paşinyana heç vaxt bağışlamayacaqdı. Bəlkə yene də bağışlamayacaqdı.

Bələliklə, Köçəryani azadlığı buraxmaqla Paşinyan çox gedişli oyun oynamaga cəhd edib. Təsadüfi deyil ki, elə bu arada Rusiyaya mesaj verərək Ermənistənə satılan təbii qazın qiymətini endirməyi xahiş edib. Hansı ki, keçən il Köçəryanı tutdurandan sonra Moskva "qaza basmış", qiyməti 15 dollar qaldırmışdı. Dekabrda Moskvaya "qazlı" getmişdi, Rusiya hökuməti qiyməti qaldırdı, suyu şüzlə-süzlə qayıtdı. İndi qazı alınmış haldadır...

İndi yənə Moskvaya minnəcə düşüb. Mayın 17-də Rusiya mediasına açıqlamasında deyib ki, o, ilin sonuna dək Rusiya qazının qiymətinin aşağı salınacağına inanır. O inansa da, Rusiya ona inanır. Hər cəhətdən...

Ötən həftə deputat Fazıl Mustafa parlamentdəki çıxışında Bakı Beynəlxalq Avtovağzalına və Bakı Beynəlxalq Hava Limanına qısa müddətdə daxil olub-çıxan şəxslərdən ödəniş alınmasının düzgün olmadığını qeyd etmişdi.

Onun sözlerinə görə, dünyanın heç bir yerində belə biabırçılıq yoxdur. F.Mustafa feysbuk statusunda da probleme toxunaraq "Bine" ticaret mərkəzində, avtovağzalda eyni qanunsuzluğun hökm sürdüyünü bildirmişdi: "Vətəndaşı harada soymaq mümkündürse, orada da soyurlar. Heç kim buna qarşı bilmir. Çünkü qaydalar belədir və qaydalarla da dözməyimiz lazımdır. Ölkədə qanun işləmər".

Həftəsonu deputat təcridlərinin izinə düşərək deyilənlərə şahid olmaq qərarına gəldik. Məlum oldu ki, doğrudan da F.Mustafa haqlıdır.

F.Mustafadan əvvəl de həmkarı Fəzail Ağamalı "Bine" Ticaret Mərkəzi bərəsində etirazını bildirmişdi. Sitat: "Azərbaycanda bir çox ticaret mərkəzləri var ki, avtomobilərin saxlanması üçün vətəndaşlardan pul alırlar. Lakin orada yiylan pollar büdcəyə deyil, ciblərə gedir".

Onun sözlərinə görə, bu məsələni artıq neçənci dəfədir qaldırır, ancaq nəzərə alan yoxdur: "Bu gün "Bine" kimi iri ticaret mərkəzləri var və burada maşını az-çox saxlamasından və maşın sahibindən asılı olmayaraq, konkret vahid pul ödənilir. Axi gün ərzində alınan bu qədər pul hara gedir?!"

Məsələn, avtovağzala yaxınınlı yola salmaq və ya qarşılımaq üçün 3-dəqiqəlik girsən belə 1 manat ödəniş etməlsən. Sürücülər deyirlər ki, bunun heç bir hüquqi əsası yoxdur və Ərbəzəngi kimi yol kəsib xərac yığmaqdan başqa bir şey deyil.

Üstəlik, formal bir qəbz təqdim edirler, guya qanuni fealiyyət göstərilir. Hansı ölkənin avtovağzalına giren sürücüdən pul tələb olunur?

Rəsmi şəkildə bəyan ediblər ki, guya parkinqe daxil olan nəq-

"Yeni Müsavat" deputatın "soyğunçuluqdur"

dediyi yerlərdən yazır

Fazıl Mustafa aeroport, avtovağzal və "Bine" yarmarkasına qısamüddətli gırən sürücülərdən pul alınmasını biabırçılıq adlandırdı; müxbirimiz detallarını öyrənib

liyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Amma içəri keçən sürücü 5 dəqiqə sonra qaydanda 1 manat ödəniş etməsə, şlaqbauum qaldırılır.

Hava limanına gəlincə, xüsusi aparatlar var. Burada 1 saatda qədər qalan avtomobil 1 manat ödəniş edir. Ancaq səhəbət 6-7-dəqiqəlik aeroporta daxil olanlardan gedir ki, müştərisini və ya qohumunu yola salır, qısa müddətdə geri qayıdır, onlar da həmin mələği verməyə məcburdurlar.

Hava limanının çıxışında quraqşdırılan aparatlarla ödəniş edir-sən, xüsusi kart çıxır, o kart şlaqbauum yanındaki cihaza daxil edir-sən, sənə "yaşlı işləq" yandırılır.

Ve ölkənin iki əsas dayanaقاqları olan - aeroport və avtovağzalda hər gün böyük pular dövriyə edir. Əvəzində "Welcome Azerbaijan" yazılı lövhələri oxuya yanda ironiyasız keçmək olmur.

Siz Romada, yaxud Berlində görə bilməzsiz ki, vətəndaş avtovağzala, hava limanına avtomobile daxil olmaq üçün ödəniş eleməlidir. Bakıda isə bu mənada "xırs quldurbasan" qaydalari işləyir.

Axi insan ticaret mərkəzinə, yaxud hava limanına daxil olanda niyə giriş pulu verməlidir? Sənəsin

təyareye çatmaq üçün aeroportun heyətinə piyada gəlmelidir?

Yaxud Bakı avtovağzalına 3 dəqiqəlik daxil olub yaxını qarşlayan, yola salan şəxs hansı əsasla ödəniş etməlidir?

F.Mustafanın dediyi soyğunçuluğu "Bine" bazarlarında da müşahidə elədik. Burada heç qəbz də təqdim edilmir: Şlaqbauum yanındakı məntəqədən üzü görünməyen bir əl açılır, dilənçi kimi sənə təref uzadılır və 50 qəpik verirsen, gedə bilərsen.

Əvvəller formal bir qəbz verilirdi, gördülər ki, kağıza artıq xərc gedir, elə feodal qaydalari tətbiq elədilər, "çek"siz, eləcə yolcu kimi əl uzadıb pul alırlar. Təsəvvür edin ki, her gün sözügedən bazarlar minlərlə maşın daxil olur.

Onların hər birindən alınan 50 qəpiklər böyük bir bündə formaslaşır. Bu bündə isə dövlətin vergisindən yayındır, hansısa ciblərə axışır. Ekspertlər isə bildirirlər ki, bu xidmətlərin qiymətini obyektlər özürləri yox, dövlət müəyyən etməlidir. Tarif Şurası açıqlamalıdır ki, qiymətlər nə qədərdir.

Eyni zamanda, qısamüddətli gırənlər üçün güzəştlər tətbiq olunmalıdır. Hər haldə iki deputat ayri-ayrılıqla bu məsələni qaldırıb, gözləyək nə olacaq...

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"
Fotolar müəllifindir



"Sovetski"də yay canlanması - nələr gözlənir?

Mayın sonu Bakı Mərkəzi Parkı açılır, Füzuli meydanının "Qış parkı"na birləşdirilməsi, "AzDrama" arxasındaki işlər bitir; söküntü səngiyib, kvadratı az olanlar isə aksiya keçiriblər...

Bakının "Sovetski" məhəlləsində yay canlanması hökm sürür. Hazırda söküntü işləri səngisə də, köçürülen evlərin yerində görülen layihələrin tamamlanması prosesi gedir. Xüsusən də Füzuli meydanının "Qış parkı"na birləşdirilməsi və təmiri yekunlaşmaqdır. Bundan sonra burada böyük bir park olacaq.

Həmçinin Akademik Dram Teatrının arxasında gedən işlər mərhələsindədir. İnsafən, ərazi çox gözə abadlaşdırılıb. Sakinlərin istirahəti üçün yaşlılıq, yərəstü kecid, avtomobillər üçün böyük bir parklama salınıb. Bu işlərin bitməsinə az qalıb.

"Skyscraper City Azerbaijan" sehifəsində məlumat verilib ki, parkın birinci hissəsi bu il mayın sonuna kimi şəhər sakinlərinin istifadəsinə veriləcək. Parkın bu hissəsi yərəstü piyada kecidəri və zolaqların birləşdirildiyi altı hissədən ibarət olacaq. Burada şəhər sakinləri və qonaqlar üçün bir neçə istirahət və eyləncə yerləri təqdim olunacaq.

Amma söküntü işlərinin növbəti dalğası gələcək. Çünkü "Sovetski"də həle görülməli çox işlər var. Mayın 18-də isə sakinlər aksiya keçirməye cahd göstərmisdir. Onlar evlərin sökülməsinə görə verilən kompensasiyanın məbləğindən narazılırlar. Sakinlər Yasamal Rayon İcra Hakimiyyətinin başçısının gəlməsini tələb

ediblər və vurğulayıblar ki, evlərin 1 kvadratmetrinə görə 1500 manat kompensasiya azdır.

"Biz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda da olmuşuq. Lakin müraciətimizə baxmırlar. Evlərimiz balacadır. 1 kvadratmetrinə görə 1500 manat çox azdır. Değək olar, heç nedir. 30 min manata biz na ala bilerik? Kime müraciət edirik, deyirlər dövlət əhəmiyyətli yerdər, çox pul vere bilmirik", - deyə narazı sakinlərdən biri bildirib.

"Sovetski" deyilən ərazinin sökülməsinə əsasən 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-e yaxın yaşayış və qeyri-yaşayış obyektləri sakinlərlər elde edilmiş razılığa əsasən satın alınub və sökülbü. İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödəni-



Sakinlərin əksəriyyəti bildirir ki, dövlət kompensasiya məsələ-

sindən yenidən baxmalıdır. Əsas olaraq da bunu gətirirler ki, köçürülmənin birinci mərhələsindən bu günə qədər manat 2 dəfə devalvasiyaya uğrayıb, ucuzlaşıb.

Eyni zamanda, tikinti materiallarının da bəzilərinin qiyməti 2 defayedək bahalaşır. Hazırda Murtuza Muxtarov, Zərgərpan və digər küçələrdə söküntü işləri başlanmayıb.

Bu ərazilər metronun "Niza-

mi" stansiyasının yuxarısını əhatə edir. Həmçinin, bir neçə tarixi binaya əl gəzdirilir, restavrasiya işləri aparılır.

Xatırladaq ki, BŞİH rəhbəri Eldar Əzizov "Sovetski" ilə bağlı xüsusi planların hazırlanlığını bildirmişdi. Lakin başçı planların nədən ibarət olduğunu konkret açıqlamamışdı.

□ **Emil SALAMOĞLU,**
"Yeni Müsavat"



Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması,
Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

Bu il Qarabağ danışqları ətrafında bəzi hərəkətliliyə rəğmən, bütövlükde prosesdə durğunluq davam edir. Xəbər verdiyimiz kimi, bu arada ABŞ tərəfinin Azərbaycan və Ermənistan rəhbərlərinin Vaşinqtonda görüşünü təşkil edə biləcəyi barədə xəbərlər yayılıb. Bir sırada nikbin təhlilçilər görə, belə bir təşəbbüs nizamlama prosesini özünəməxsus dinamika götəre bilər.



Lakin bunun əksini düşünenlər de var. Sonuncuların qənaətincə, söhbət hazırlıda Rusiya ilə ABŞ arasında problem həlli uğrunda rəqabetdən daha çox, ona nəzarət uğrunda mübarizədən getdiyindən, Vaşinqton görüşündən də ciddi netice gözleməyə dəyməz. Başqa sözə, işğalçı Ermənistana real tezkiyələr olmayınca, problemin nizamlamasında irəlililikdən danışmaq mümkün olmayıcaq...

"ABŞ Cənubi Qafqaza diqqəti artırır. Birləşmiş Ştatlar ilk növbədə Ermənistənən Rusiya ilə əlaqələrini zəiflətmək, ha-

bele Nikol Paşinyanın Qarabağ münaqişəsinin həll prosesində qeyri-konstruktiv siyasetinin qarşısını almaq niyyətindədir". Bunu politoloq Məmməd Əsədullazadə deyib.

Onun sözlerinə görə, Vaşinqton Ermənistənən baş nazirinə etimad etmir: "Buna görə də ABŞ inqilabdan əvvəl Paşinyan və etdiyi pulu vermedi. Digər yandan, ABŞ rəhbərliyi Azərbaycan prezidentini və Ermənistən baş nazirinin Vaşinqtonda görüşünü təşkil etmək istəyir. Hesab edirəm ki, Donald Trampin xüsusi işlər üzrə köməkçisinin (Con Bolton - red.) İrəvana səfəri tə-



Ağ Evin Qarabağ təsəbbüsü: Konqres də qoşula bilər

Sülh prosesinə dinamikanı hansı vasitəçi dövlət gətirəcək?

Amerikalı professor: "Konqresin qətnaməsi Azərbaycan və Ermənistən xalqlarına güclü siqnal olardı"; Avropadan Azərbaycanın ərazi bütövlüyünə daha bir dəstək gəldi...

sadüfi deyildi. Qənaetime görə, o, Nikol Paşinyanın danışqların yeni formatda keçirilecəyi mesajını verib. Çünkü ABŞ Ermənistən rəhbərliyinin Qarabağ münaqişəsi üzrə danışqlarda Moskva ilə koordinasiyalı işbirliyindən razı deyil".

Ekspert onu da qeyd edib ki, ABŞ problem həll edilmədən Moskvadan regiondakı təsirlərinin zəifləməyəcəyini bildir.

"Dağlıq Qarabağ münaqişəsinin dinc həlli üçün pozitiv impulslar var və ABŞ Konqresi bu tendensiyənən saxlanmasında mühüm rol oynaya bilər".

"Yeni Müsavat"ın məlumatına görə, bu barədə "Caspian Group Holdings" in baş direktoru, Azərbaycan əsilli amerikalı professor Rob Sübhaninin "The Washington Times" de dərc olunmuş məqaləsində deyilir.

Müəllif yazır ki, Konqres üzvləri 30 illik konflikte son qoymağa və strateji mühüm bir bölgədə Amerika maraqlarını irəli apara bilərlər. Onun fikrincə, iki münaqişə tərefi arasında atəşkəs haqda anlaşma olsa da, konfliktin təzəden qızışması imkanı qalır.

"Xoşbəxtlikdən az önceki hadisələr sülh anlaşması üçün pozitiv perspektiv yaradıb. Konqres bu impulsun qalma-

sını həvəsləndirmək üçün qətnama hazırlaya bilərdi. Azərbaycan və erməni kokusları ilə (Konqresdə partiya təşkilatı strukturlar - red.) əməkdaşlıq şəraitində hazırlanmış adı bir qətnamə təkcə Azərbaycan və Ermənistən rəhbərliklərinə güclü siqnal olmayıcaq, eyni zamanda, hər iki tərəfin xalqlarına mesaj olacaq ki, ABŞ bütünlüklə konfliktin ədalətli həlline tərəfdardır" - məqalədə qeyd olunur.

Təbii ki, sülh, yoxsa hərb dilemmasının nece həll olunacağı müstənsənə olaraq, işğalçı Ermənistən özünü necə aparmasından, daimi və ədalətli sülhde nə dərəcədə maraqlı olmasından asılı olacaq. Ermənistən baş naziri Nikol Paşinyan isə öten həftəsonu rus jurnalistlərlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışq prosesini gücləndirməyi zəruri saymadığını bildirib. Bununla da bir daha rəsmi İrəvanın real nəticələrə getirəcək sülh danışqlarında maraqlı olmadığını, status-kvonu uzatmağa çalışdığını ortaya qoyub.

"Biz bu prosesi gücləndirməyəcəyik, amma tormozlaşmayaçaq da. Çünkü münaqişə var və mən düşünmürəm ki, onu unutmaq məqsədəyim", - Paşinyan vurğula-

yib. Bununla belə, Ermənistən hökumətinin başçısı qeyd edib ki, Dağlıq Qarabağda münaqişənin nizama salınması üzrə danışqlar üçün ilkin şərtlər qoymağa hazırlanmışdır. Paşinyanın fikrincə, Qarabağ məsələsini həll etmək olar, amma bunun üçün Dağlıq Qarabağı danışqlar prosesinə qaytarmaq lazımdır.

Bundan başqa, erməni baş naziri vürgüləyib ki, Moskva regionda mümkün yəni eskalasiyaya yol verməmək üçün lazımı təsir vasitələrinə malikdir: "Əminəm ki, Dağlıq Qarabağ regionunda eskalasiyanın qarşısını almaq üçün Rusyanın bütün təsir imkanları var və inanırıram ki, lazımlı olduğunda Rusiya onlardan istifadə etməsin".

Beləcə, Paşinyan da öz sələfləri kimi, məhz Rusiyaya güvənərək, Rusyanın arxasında gizlənərək, işğal rejiminin davamlılığına ümidi etdiyini gizlətməyib. Demək, gec-tez mühərbi qəçiləz olacaq. Ona görə ki, uzunmüddətli atəşkəs sülh sazişinə getirməsə, deməli, mühərbi riski böyükdür. Hər halda atəşkəs rejimi ermənilərin arzularına uyğun şəkildə sonadək sürməyəcək.

Mühərbi isə yetişənde soruşmur və onu Rusiya istəsə də, əngelləyə bilməyəcək. Hər şey heç də kağız üzərində

cizildiği kimi olmur. Ərazisinin 20%-i on illərdir işğal altında olan mühərbi haqqını isə Azərbaycana beynəlxalq hüquq, BMT Nizamnamesi, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ'a dair 4 məlum qətnaməsi, digər mötəbər beynəlxalq təşkilatların qərar və sənədləri verir.

Yeri gelmişkən, keçən həftəsonun Finlandiya paytaxtı Helsinki şəhərində Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin 129-ci sessiyası keçirilib və qurum üzv dövlətlərinə münəqişələri diqqətdən kənar qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin meruz qaldığı qarşılurma və davam edən münəqişələrə görə narahatlı ifadə edilib və beynəlxalq hüququn norma və principlərin uyğun olaraq, barışq və siyasi həll üçün birləşmənin göstəriləməli olduğu açıqlanıb. Daha önəmlisi isə, üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyə, suverenliyi və erazi bütövlüyünə dəstəyi yini təsdiq edib.

Bu isə Azərbaycan üçün mühərbi haqqının növbəti təsbiti deməkdir...



Avropa Liqasının kuboku Cocuq Mərcanlıda

Uefa Avropa Liqasının kubok turu - bütün Avropadan futbol azarkeşləri üçün turnirin bir parçası olmaq, fəxri mükafat yaxından görünək və futbol ulduzlarını ilə görüşmə üçün unikal imkandır. Bu il kubok turu Cənəvərədən başlayaraq, Sevilya, Berlin, London, Milan, Moskva, Parisi ziyrət edib və Azərbaycanın paytaxtı - Bakı şəhərində başa çatıb (Report). Kubok Avropa Liqasının sefəri olan Portuqaliyalı futbolçu Nunu Rikardo tərəfindən şəxşən təhvil verilib.

Kubok mayın 18-de Bakıya gelərək, Azərbaycanın regionlarında səyahətə yollanıb və respublikanın ikinci böyük şəhəri qədim Gəncə və Cebrayıllı rayonunun 2016-ci ildə işğaldən azad edilmiş Cocuq Mərcanlı kəndində dayanıb. Dayanacaq məntəqələrində sakinlər və tədbir qonaqları xüsusi təchiz olunmuş şəkil zonalarında kubokla şəkil çəkdiər biləcəklər, həmçinin onları əyləncəli konsert proqramları, Bakıda final oyununun bilet qazanmaq imkanı və digər hədiyyələr gözləyir. Azyaşlı qonaqlar üçün face-art, animatorlar, futbol üzrə ustad dərsləri, oyunlar və digər əyləncələr hazırlanıb.

UEFA Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 23:00-da başlayacaq.

Xalq artisti Eyyub Yaqubovun mayın 17-də İşvəcdə konsert verdiyi barədə xəbərlər yayılıb. Müğənninin Laçının işgal günü səhnəyə çıxmazı Azərbaycanda ciddi etirazla qarşılanın. Xüsusi həmin konsertdə İşvəcdə yaşıyan bəzi azərbaycanlıların da iştirak etməsi hiddət doğurub.

E.Yaqubovun işgal günü konsert vermesi bir yana dursun, səhnədəki video-kadrlarda erməni bayraqı da yer alıb. Bu da ciddi sualların yaranmasına səbəb olub. Məsələ ilə bağlı müşənninin özü ilə əlaqə saxlaşdırıq. Zəngimizə onun köməkçisi cavab verdi və mayın 30-da E.Yaqubovun Azərbaycana qayıdağıını, ondan sonra açıqlama verəcəklərini bildirdi.

E.Yaqubovun mahni səs-ləndirdiyi tədbirin təşkilatçısı Vahid Azərbaycan Dərnəyi olub. Dərnəyin rəhbəri Ayə Coşqun "Yeni Müsavat" a açıqlamasında bunun təxribat olduğunu söylədi: "Biz İşveçin Malmő şəhərində fealiyyət göstəririk. Hər il Cümhuriyyət bayramına iki ay qalmış planımızı hazırlayırıq. İşvəc hökumətinə bu barədə məlumat veririk. Bu tədbirin Azərbaycanla əlaqəsi yoxdur. İşvəcdə keçirilən bütün tədbirlərin məsuliyyəti bu hökumətin üzərində düşür. Hər il Cümhuriyyət günü üçün qeyd etdiyimiz üçün təqvimə əvvəlcədən baxırıq. İşgal və digər bizim üçün ağırlı günlərə tədbirlər salmışır. Allaha şükür oxumuşuq, bilirik ki, 17 may Laçının işgal günüdür. Mən aidiyəti şəxs-lərə dedim ki, bize 17 maydan savayı hansı gün konsert zallı təşkil edə bilərsiniz. Onlar bize dediler ki, ya cümlə, ya da şənbə günü ola bilər. 17-nə qəti etiraz bildirmişəm. İndi burada belə bir məsələ qaldırmış ki, Eyyub bəy 17 may günü konsert verib, bu, ona qarşı çox böyük haqsızlıqdır. Çünkü konsert 18-də baş-

Xalq artisti Laçının işgal günü erməni bayraqı ilə konsert verib?

Ayə Coşqun: "Kim edib, şəxsən onun gözlerinin içine baxıb danışmaq istəyirəm"
Kənan Hacı Əkbəroğlu: "O tədbirdə iştirak edənlər vətənpərvər deyillər"



tutub. İşvəc hökuməti bize 2 gündən birini təklif edib və biz də məcbur qalıb 18 mayı seçmişik. Bu, mənim Azərbaycan Dərnəyinin rəhbəri kimi fealiyyətimə haqsızlıqdır. Feysbuqda Eyyub bəyin erməni bayraqı ile fotosu veriliş. Buna çox üzüldüm. Əvvəla, o çəkdiyimiz filmdən bir fragmentdir. Əvvəlde, şəhidlərimizin, Böyük Məmməd Əmin Resulzadənin ruhu yad edilir. 1918-ci ildən bu yana qədər tarixi şəxsiyyətlərimizle 10 illiyinə qarşı olan bu hörmətsizliyə imkan verməyin. Çünkü tədbirdə Azərbaycanla bağlı ta-

və orada Rusiya, İran, Türkiyə, Ermenistan bayraqları da keçib. Niye məhz erməni bayraqı ilə Eyyub bəyin fotosu verilib? Bu Eyyub bəyə hörmətsizlikdir. Çünkü Eyyub bəy hez zaman Azərbaycanda siyasetə qarışmayıb. Onun kimi insana burulması. Əvvəla, o çəkdiyimiz filmdən bir fragmentdir. Əvvəlde, şəhidlərimizin, Böyük Məmməd Əmin Resulzadənin ruhu yad edilir. 1918-ci ildən bu yana qədər tarixi şəxsiyyətlərimizle 10 illiyinə qarşı olan bu hörmətsizliyə imkan verməyin. Çünkü tədbirdə Azərbaycanla bağlı ta-

rixi film göstərilib. Film 15 dəqiqə sürüb. Tədbirin əvvəlində Rəsulzadədən, işgal altında olan torpaqlarımızdan və digər məsələlərdən səhəbet açılıb. Bi-zə təbi ki, səhəd olan ölkələr filmde keçməli idi. Ermenilər torpaqlarımızı işgal ediblər və o hissədə onları bayraqı keçib. Mənim adıma yaraşmaz ki, səhənədə düşmənlerimin bayrağını göstərək. Mən xalq şairi İsləm Coşqunun qızıymam. Dövlət cəiliyimiz bizim üçün əsasdır. İşvəc parlamentində "erməni soyqırımı" ni tanıdları üçün məsələ qaldırılmış. Belə bir əmək verdiyim yerdə əməyimin bu cür yere vurulmasına çox üzüldüm. Bunu kim edib, şəxsən onun gözlerinin içine baxıb danışmaq istəyirəm. Bu filmi kim isteyirse, bütövlükdə göndərə bilərem. Hez kime hesabat vermək zorunda deyiləm. Sadəcə, olanları deyirəm. Biz tarixi göstərmişik. Məntiqlə düşünün, səbəbsiz necə tədbirimdə erməni bayraqını nümayiş etdirdə bilərem? Məni tanıyan yaxşı taniyor. Kim istəsə, buradakı fealiyyətimle maraqlanar. Burada Eyyub

bəylik heç nə yoxdur. Eyyub bəy İşvəc dövlətinin dəvəti ilə gelib". İşvəcdə fealiyyət göstərən "Azərbaycan Evi"nin təmsilçisi Kənan Hacı Əkbəroğlu isə kifayət qədər sərt danişdər: "İstənilən iş görüləndə tarixe çox diqqət edilir. Burada tədbirin təşkilatçısı birbaşa məsuliyyət daşıyır. Eyyub Yaqubov da birbaşa qənahkardır. Ortada bir razılıq var ki, filan vaxtı, filan saatda konsert olacaq. Bu da azından bir ay öncədən məlum olur. Təşkilatçının bunu bilərkədən və ya bilməyərkədən etdiyini deyə bilmərəm, sadəcə, günahkar olduğunu əminliklə söyləyirəm. Bu azərbaycanlıların tarixlərini unutmaq üçün təşkil edilmiş kampaniyanın tərkib hissələrindən biri də olabilir. Neca 17 mayı unutmaq olar? Belə işlərə diaspora da diqqət etməlidir. Doğrudur, diaspora dərnəklərin işinə qarışma bilir. Buradakı fürsətdən istifadə edib məlumat verirem ki, iyulun 23-də Ağdamın işgal günündə BMT-nin Almaniyadakı ofisi qarşısında aksiya keçirə-

cəyik. Öz torpaqlarımıza getmək istədiyimizi bəyan edəcəyik. Vətənpərvər insanlar kimi bunu ardıcıl şəkildə etmək istəyirik. Kimsə pul qazanacaqsa, bunu tariximizə hörmətsizlik etməklə elde etməməlidir. Konsertdə iştirak edən azərbaycanlılar olub, hətta rəqs de ediblər. Onların 90%-i feysbuq qəhrəmanlarıdır. Onların belə hərəkətləri yolverilməzdir. Onlara necə vətənpərvər demək olar? Onlar vətən üçün mübarizə aparmayıblar. Şəxsi maraqlarını öndə tutan insanlardır. O tədbirdə iştirak edənlər vətənpərvər deyillər. Orada erməni bayrağının ayaqqabı altında olması konsert verməsi daha önemlidir. Xalq artisti öz tarixini bilmir. Bilmirse, demək problem özündədir. Xocalı soyqırımı günü toy etmek olar? 27 idir 26 fevralın soyqırımı olduğunu təbliğ etmişik. Laçının işgal günü pul qazanmaq eşqi ilə konsert vermək bu təbliğata zərbə deyilmi?"

□ **Cavansir Abbaslı,**
"Yeni Müsavat"

Həbs edilən dünya çempionunun ayağındaki bıçaq izi...

İddia olunur ki, Zaur Yusifov həmin yarani Emin Səfərov qətlə yetirilən zaman alıb

"Emin 444" ləqəbi ilə tanınan Masallı sakini, 1988-ci il təvelüdü Emin Səfərovun qətlində adı keçən kikboks üzrə dünya çempionu Zaur Yusifovun ilginc fotosu yayılıb. Oxu.az-in yadıgi 2 fotodan birində Zaur Yusifov, digərində isə yaralı ayaq görünür. İddia olunur ki, Zaur Yusifov həmin yarani Emin Səfərov qətlə yetirilən zaman alıb. Sayt fotosları Dövlət Migrasiya Xidmətinin sabiq əməkdaşı Zaur Yusifovun saxlanılması sübutu kimi təqdim edib. Həmin fotosların müstəntiqin otağında çəkilməsi ehtimalı da var.

Sayt yazar ki, Z. Yusifovun atası Emin Səfərova 60 bıçaq zərbəsi vurmaqda ittihəm olunur. Z. Yusifova qarşı ifadəni cina-yət işi üzrə digər ittihəm olunan şəxs, Naxçıvan sakini, 24 yaşlı Həsən Mərdan oğlu Tağıyev verib. H. Tağıyev qətləndən dərhal sonra hebs olunub. İlk məlumatlara görə, qətl baş verən gecə Emin idmançı dostları ile maşında olub. Z. Yusifovun atası Əli Yusifov avtomobile yaxınlaşaraq Eminlə səhbat etmək istədiyini bildirib. Həc nədən şübhələnməyən Emin dostlarını buraxıb. Tək qalandan isə altı nəfər ona hücum edib. E. Səfərova 78 bıçaq zərbəsi vurulub. H. Tağıyevin iddia etdiyi kimi 60 bıçaq zərbəsini Z. Yusifov vurub. Digər 18 bıçaq zərbəsini kütlevi davənin iştirakçıları Z. Yusifovun göstəri-



addım atmaqdan çekindirmək olub. Həmin zaman Həsən Tağıyev maşına minib. Tərəflər arasında dava olub, o da dava edənləri ayırmaya çalışıb. Bu zaman qolundan 2 bıçaq xəsəreti alıb. Maşından düşüb evə qaçıb, oğlanları Zaur və Zəmin onu xəstəxanaya çatdırıblar.

Əli Yusifovun dediklərindən sitat: "Mənim oğlum Avropa çempionudur. Onun sələm verməsi ilə bağlı deyilənlər yalandır. Oğlum idman ustasıdır, müəllimdir. Həsən onun tələbəsi olub. 6-ci mikrorayo-

na gəlib yoxlaşınlar, 1 adam desə ki, mənim oğlum sələmə pul verib, ondan imtina edərik. Bu şərdir, böhtəndir. Emin belində pistolet gəzirdi, deyirdi ki, burada mənəm, məndən başqa oğul yoxdur. "Çöle" çıxandan sonra deyir ki, hamı mənim sözümlə oturub durmalıdır. Yalandan da deyirlər ki, guya Zaura deyib ki, sən sələmə pul vermə, camaati incitmə. Belə şey olmayıb. 4 nəvəmin canına and içirəm ki, belə şey olmayıb. Yalan deyirlər. Mənim oğlum obyektiinin təmirinə pul tapa bilmir, gedib yoldaşının qızıllarını qoyub lombarddan pul götürüb. Hər ay da lombarda pul ödəyir. Əlimizdə sənədlər var. Bu qəder yalan, şər, böhtən olmaz. Bizi 6-ci mikrorayonda çox adam taniyır. Bilirlər ki, belə işlərden kənar insanlarıq".

Emin Səfərovun anası Məlahət Səfərova ise "Yeni Müsavat" a deyib ki, Əli Yusifov özünü və oğullarını istintaqdan kənar saxlamaq üçün yalan danişir: "Mən prokurorluğa da getmişəm. Əli Yusifov deyir ki, oğlu Zaur Eminin bıçaqlanmasında iştirak etmə



cağırib, Zaur onu xəstəxanaya aparıb. Zaurun ayağında bıçaq xəsəreti var. O, hadisədə birbaşa sıfırıcı, iştirakçıdır. Həsən Tağıyev mənim oğluma 78 bıçağı tek vura bilməzdi. Onlar həmin bıçaqları oğluma bir yerdə vurublar".

Faktla bağlı Binəqədi Rayon Prokurorluğununda Cinayət Məcəlləsinin 120-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq davam edir.

"Emin 444" "Emin Masalınski" kimi de tanınıb və kriminal dairələrdə avtoritət malik olub. Belə ki, onun "qanunu oğru" Nadir Səlifovun (Lotu Quli) qruplaşmasının üzvü olduğu deyilir. Bundan başqa, Quli və Emin yaxın dost olub və 8 sayılı cəzaçəkmə müəssisəsində birgə cəza çəkiblər.

□ **E.HÜSEYNOV,**
"Yeni Müsavat"

Mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. O cümlədən Azərbaycanda da bu gün keçirilir və adətən muzeylərdə “Açıq qapı” təşkil edilir. Mədəniyyət Nazirliyi bu münasibət ilə ötən gün “Qobustan Milli Tarix-Bəddi Qoruğu”, “Azərbaycan Milli İncəsənət Muzeyi” və “Qara Qarayevin ev muzeyi” nə media-tur təşkil edib. Beləliklə, “Qobustan Milli Tarix-Bəddi Qoruğu”nda olarkən “Yeni Müsavat”ın əməkdaşı kimi qorudakı vəziyyətlə daha yaxından tanış olmağa çalışdıq.

Önce qeyd edək ki, qoruq Qaradağ rayonunun Qobustan qəsəbəsində, Bakıdan 56 km uzaqda yerləşir. Gələn turistlər əvvəlcə qoruğun ərazisində yerləşən muzeylə tanış olur. Muzey 2012-ci ildə tikilib istifadəyə verilib. İki mərtəbədən ibarət muzeydə çoxlu sayıda eksponatlar təqdim olunur. Burada qoruq ərazisindəki qayaüstü rəsmlər, ən qədim insanın yaşayış tərzisi, mağarə və kurqanlar bərəsində geniş məlumatlar verilir. Bize məlumat verirək bildirildi ki, muzeyin fonunda 100 minden çox arxeoloji materiallar var. Burada 360 dərəcə fırlanan xüsusi aparatla istenilən abidənin üzərində dayanıb, məlumat almaq olur. Muzey müxtəlif bölmelərdən ibarətdir. Bir bölümündə isə qədim dövürü eks etdi-rən suvenirlər satılır. Sovenirlərin qiyməti təxminən 10-15 manatdan başlayır. Muzeyin aşağı mərtəbəsi hem yerli, hem də əcnəbi turistlər üçün çox böyük maraq kəsb edir. Çünkü burada qədim tapıntıları görmək mümkündür.

Muzeyi gezisərən bir almanın turistinin eksponatları diqqətlə izlədiyinin şahidi olduq. Turistin deyişinə görə, hazırda Almaniyada Azərbaycan haqqında bir kitab nəşr olunur: "İlk defədir ki, bu qoruqda oluram. Düşünürəm ki, alman turistləri üçün bura çox maraqlı ola bilər. Çünkü burada ən qədim eksponatları görüb təcəbüldim. Bunların hamısı çox maraqlıdır. Men Almaniyada bir müddət bundan əvvəl incəsənet muzeyində işləmişəm. Hazırda isə nəşriyyatda çalışıram. Bildirim ki, Almaniyada Azərbaycan haqqında bir kitab hazırlanır, dağa doğrusu, kitabdakı məlumatlar yenilənir. Bura gəlməyimdə məqsədim qoruqda gördüküm eksponatlar haqqında daha dolğun məlumatlar toplayıb, nəşriyyata təqdim edim və həmin kitab və daha maraqlı informasiyalar ilə yenilənsin".

Qoruğun direktoru Vüqar İsaevin dediğine göre, bura ziyyareta gələnlərin eksəriyyəti əcnəbi turistlərdir: "Azerbaycana təşrif buyuran turistlərin böyük eksəriyyəti Qobustan Milli Tarix-Bədii Qoruşunu ziyarət edir. Tekçə yanvar ayında muzeyə gələn yerli vətəndaş ve xarici turistlərin ümumi sayı 40 min nəfər təşkil edib. Son günlər isə muzeyi ziyarət edənlerin sayı 1200 nəfəri ötüb. Keçən ilə müqayisədə bu il böyük artım müşahidə olunur. Qorucularaq işlərini gərgin vəziyyətdə aparan muzey işçiləri ziya-rətçilər üçün yaxşı şəraitin yaradılmasına çalışırlar".

Beynəlxalq Muzeylər Günü olduğundan muzey həm yerli, həm də əcnəbi turistləri ilə dolu idi. Ekskursiyaya gələn məktəblilərin sayı isə daha çox idi. Muzeyin bütün böümləri ilə tanış olundan sonra məktəbilər, eləcə də böyükler muzeyin həyətində quraşdırılmış, qamışlardan hazırl-

Qeyd etdiyimiz kimi, bura gələn turistlər ilə olaraq bu kiçik qəval daşı ile tanış olur. Kim istəsə daşın üzərinə qoyulmuş ağ rəngli kiçik daşlar ilə imitasiya edə bilər.

Xatırladaq ki, bir neçə il bundan
əvvəl qoruqda olan bu cür kiçik
qaval daşlarının oğurlanaraq ol
qarxların villalarına daşındığı ba
rədə məlumatlar yayılmışdı. Lakin
muzeyin rəhbəri açıqlama verə
rək bildirmişdi ki, qoruqdakı he
bir eksponat ciddi şəkildə qorunur
ve nəzarət edilir. Bu baxımdan
onların hansısa şəkildə qoruqda
çıxarılması qətiyyən mümkün de
yil.

Qoruğu başdan-ayağa gəz mək üçün xeyli vaxt lazımdır. Çünkü burada 20 mağar və yaşayış yeri, 40 kurqan, saysız -hesabız qayalıqlar var. Qorudan Məlik kəndi istifadə etmək.

əsasən Mezolit, yəni orta da
dövrü abidələri sərgilənir.

şimizde "ilan var", "keğmek o
maz" kimi xəbərdarlıqlara rast g
lirik. Məlum olduğu kimi xüsusə
də yay mövsumündə bu qorquq
çoxlu sayıda ilan görmək müüm
kündür. Havalarda isindikcə düzən
lik ərazilərdə ilanlar üzə çıxır, b
əzən də gələn turistləri gorxudur.

Zən də gələn turistləri qorxudu
Lakin qorudqa olduğumuz müraciət
dədət ne yaxşı ki, heç bir ilan
rastlaşmadıq. Yalnız ara-sıra qar-

yan, bir-birine yaxın kiçik quyulara da rast gəldik. Bizi bildirildi ki bu quyulardan vaxtılıq qədim irəsanlar su quyuları kimi istifadə edib. Yağış yağdıqdan sonra qu-

yulara su toplanar və qədim insan üçün ehtiyat su mənbəyinə çevrilərmiş

Qoruğu gəzdikcə qarşısında
çoxlu sayıda turistlər çıxırdı. Bu tu-
ristlər əsasən Almaniya, Yaponiya,
Hindistan, İrandan galenlər
idi. Əreb turistləri isə nadənsə gö-
zə dəymirdi. Ümumiyyətlə, müsha-
hidələr onu göstərir ki, ölkəmizə
gələn əreb turistləri bu cür muzey
va abidələrə o qədər də maraqlı
göstermir, daha çox əyləncə və
istirahət zonalarını seçirlər.

Bələliklə, gələn turistlər xüsusi də məğərlərə maraq göstərir, bəzən də dəfələrlə xəbərdarlıqlara baxmayaqaraq, öz həyatlarını təhlükə altına qoyub, çətin çıxıla bilən qayalıqların üzərinə qalxır, foto və ya selfi çəkdirirdilər. Bu məqamda bir hadisəni xatırladıq ki, ötən il 40 yaşlı bir rus turist bu cür qayalıqların üzərində foto çəkdirərkən ehtiyatsızlıq edərək yixilmişdi. Nəticədə turist xəsərt almış və xəstəxanaya yerləşdirilmişdi.

Qızı ilə birgə qoruga gəlmış hindistanlı bir xanımla səhəbtləşməyə çalışdıq. İngiliscə danişan hindli xanım qorوغı çox sevdiyini bildirdi: "Təsəvvür etməzdik ki, Azərbaycanda belə bir qədim abidə olsun. İlk dəfədir ki, qızımla buraya gəlirik. Deyim ki, sizin insanlarınız çox mehbibandır. Belə anladık ki, hindistanlıları xüsusən çox sevirsiniz. Çünkü burada olduğumuzda

müddətdə çoxlu sayıda insan bizi
zimle şəkil çəkdirir, hal-əhvalımızı
sorusmağa çalışır. Bu, gözəldir"

Qoruqda olarken yerli türklerin də təəssüratlarını öyrənməyə çalışdıq. Ayten adlı bir xanım şəhərdən birbaşa qoruqın nəqliyyat vasitəsi olmamasından gileyəndi: "Qızlarımı ilk dəfədir ki, buraya gətirmişəm, daha doğrusu bu gün Muzeylər Günü olduğu üçün məktəbliləri buraya ekspursiya yaya gətiriblər və biz valideynlər də övladlarımızı tək qoymamaq

fügün gelmüşik. Şəxsən mən ilk dəfə 9-cu sinifdə oxuyarkən gəlmışdım. Deyim ki, o illərdə buna elə də yenilik yoxdur. Qobustanın qoruğu şəhərdən uzaq olduğu üçün əksəriyyət buraya gələ bilmir. Xüsusi avtobuslar da yoxdur ki, şəhərdən birbaşa buraya gələ bilək. Kimin maşını varsa rahat gələ bilir. Maşını olmayan isə qəsəbədən taksi tutur. Lakin taksi sürücüləri bəzən çox baha qiyamete razılaşır. Hətta yadimdardır ki, bir dəfə Latviyadan galmış turistlər bir təkci sürücüsündən on

ristərlər bir taksı sürücüsündən onları muzeyden açıq qoruğa aparmanın xahiş etdilər. Sürücü isə bunun üçün onlardan 10 manat taleb etdi. Yaxınlaşış iradımı bildirdim ki, "bu qədər də insafsızlıq olmaz". Yaxşı oları ki, ya şəhərdən, ya da qəsəbədən avtobus işləsin. Onda həm yerli, həm də əcnəbi ziyarətçilərin sayı artmış

ez-tez etrafi gezib, ziyaretçilerin ərazini təmiz saxlamaları üçün xahiş edirdi. Bəzən də yer-ən bir-bir zibilləri toplayıb zibil utusuna atırdı. Hava isti oldu-ndan kölgələnmək üçün bir gəcın kölgəsinə sığınırkı ki, birləşən həmin əməkdaşın həyəcanla stümüzə gəldiyiniz gördük: "Ay, xahiş edirəm tapdalamanın".

Övvəlcə nə baş verdiyini an-
amadıq. Amma ayağımızın altına
iqqət edəndə hər şey aydın oldu.
Həm demə, qorluğun əməkdaşı ki-
kib ərazidə özünü üçün göyərti-
kib. "Bu nanə və yarçıyı yəqin
şəhərlərdən qorunmaq üçün əkmə-
li, cüntü deyirler "ilanın yarız-
an zəhləsi gedir" sorusuruq.

"Yox, kim deyirse ki, ilan yarızdan qaçırm, doğru deyil. Bu yarız və nanəni özüm üçün, maraq etrinə ekmişəm. Bəzən bilməyib apdalayırlar" - qoruğun əməkdaş deyir və bir qədər də məktəblı şayərtçilərdən gileyənlər: "Uşaqlar əksər hallarda əllərindəki zibitlər su qabalarını yerə atırlar. Böyük onlara bildirməlidir ki, bu cür olmaz. Bu qorunq bizim hamimizdir, hər birimiz ərazinin təmizliyinə riayət etməliyik".

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü münasibət ilə Abdulla Şaiq adına Azərbaycan Tukla Teatrı qoruqda maraqlı konsert programı təşkil etmişdi. Sura gələn turistlər teatrın repertoarında maraqlı tamaşalardan Nəhənciklər, həmçinin teatrın əzəzdindəki "Oyuq" teatr-studiyanın istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert programını izlədilər. Maraqlıdır ki, konserṭə nəinki balacalar, eyni zamanda turistlər əcnəbi turistlər də qatılıb, əylənməyə çalışır, müsiqi mövzularında rəqs edirdilər.

Xatırıldaq ki, Azərbaycanın qədim yaşayış məskənlərinin olduğunu öyani səbut edən Əbubəkər Dövlət Tarixi-Bədii Qoşluğunun 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.

Xalida GƏRAY,
Fotolar müəllifindir

"Nar TV" istifadəçilərinin sayı 117% artıb

Azərbaycan telekommunikasiya bazarının ən inovativ məhsullarından olan "Nar TV" tətbiqində qeydiyyatdan keçənlərin sayı 117% artıb. Hər zaman gənc nəslin dinamik tələblərinə cavab verməyi hədəfləyən "Nar"-in təqdim etdiyi bu xidmətdən yararlananların seçimində bir çox amillər təsir edir. Mobillik vəd edən tətbiq, zaman və məkan məhdudiyəti olmadan istifadəçilərə mobil telefonlarda və ya tabletlərdə sevimli TV verilişlərini, film və serialları izləmə imkanı verir. Bundan başqa, istifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədilə davamlı olaraq yenilənmələr aparılır və sistemə düzəlişlər edilir.

Xidmətin digər önemli olmasıdır. Belə ki, xüsusi üstünlüklerindən biri də az-kanalları PIN kod vasitəsilə yaşılı izleyicilərin tətbiqdə məhdudlaşdırmaq müüm-yalnız faydalı və uyğun kündür. "Nar TV" tətbiqi ilə seçil-

lində də izləmək mümkündür. Qeyd edək ki, "Nar TV" tətbiqində hər kəsin zövqüne uyğun filmlərin mövcudluğunu təmin etmək üçün siyahıya mütəmadi olaraq 1AY PULSUZ

edə bilərsiniz: nar.az "Azerfon" şirkəti ("Nar" ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birine çevrilib. "Nar" ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi əsrinin çağdaş həyatla bağlılığını rəmzi olaraq seçilib. "Nar" ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim



edib və geniş 4G şəbəkəsinə abunəçilərinin istifadəsinə verib. "Nar" şəbəkəsi həzirdə ölkə ərazisinin 97%-ni (işgal olunmuş əra-

zilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəciyə yüksəkkeyfiyyətli xidmət göstərir.

gidir. Bu olay Şəmkirdə bil-meyən yoxdur, hər kəs maraqla arestant rəisin cina-yət işinin hansı sonluqla nəticələnəcəyini gözləyir. Teymur Hacıyevin isə əlinə vurulacaq qandalın bir hal-qasının da onu bu işlərə məcbur edən qoluna vurulacağına başçıya çatdırması xəbəri də vardi...

Belə görünür ki, Teymur Hacıyev istəyinə nail olmaq üzrədir. Maraqlıdır ki, Alipaşa Məmmədov 200 min manata Teymur Hacıyevi "zibil" dən təmizləye biləcəkmi?

Yada salaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Şəmkir rayonuna "DOST" mərkəzi xətti ilə məhz təmizlik işləri üçün 550 nəfərin işlə təminatını həyata keçirir. Hər ay bu məqsədə dövlət büdcəsin-dən hər bir fəhləyə 180 manat əməkhaqqı da kəsilib. Şəmkirdə "DOST"dan fəhlələrin əməkhaqları hər ay alınsa da, 550 fəhləni görən olmayıb. "İstiqlal" parkında ineklərin rahat şəkil-də gəzib-dolaşması deyi-lənləri bir daha təsdiqləmiş olur.

□ E.HÜSEYNOV,
"Yeni Müsavat"

Şəmkir icra Hakimiyyətinin yanında ineklər otlayır - "İstiqlal" parkında biabırıcı mənzərə



yonda pul yiğimi xəbərlərinin dəlaşdiyi bir vaxta təs-düf edib. Belə xəbərlər var ki, Alipaşa Məmmədov kənd icra nümayəndələrin-dən, bələdiyyə sədrlərin-dən pul yiğdirir. İddia olunur ki, şəhərin abadlığı adı ilə toplanan pullar əslində "JEK" rəisi Teymur Hacıyevi "təmizə" çıxarmaq üçün toplanır. Ümumilidə toplanan məbləğin 200 min manat civarında olduğu bildirilir. Yada salaq ki, Teymur Hacıyev bu il aprelin 2-də bankomatdan fəhlələrin əvezindən maaş alarkən "iş başında" yaxalanıb. Yayılan məlumatlardan belə aydın olur ki, "JEK" rəisi 2 ay izlenilib, nəhayətde bankomatdan 32 "ölü can"ın adına olan bank kartı ilə pul çıxararkən, necə deyərlər, "veşdok"la tutulub. Onun barəsində cina-yət işi başlanıb, Baş Prokurorluq bu haqda məlumatları təsdiqləyib. Teymur Hacıyev həzirdə ev dusta-

Şəmkir küçələrinin zi-bil içində olması, ra-yonda hökm sürən an-tisanitariya haqda "Yeni Müsavat"ın ötən say-larında "Şəmkirdə zibil korrupsiyasından kimlər qazanır" sərlövhəli repor-taj təqdim etmişdik.

Şəmkirin əsas küçələ-rində, Şəhidlər Xiyabani

önündə belə çirkabin dizə çıxdığını müşahidə etmiş, oxucularımızla bölgülmüş-dük. Şəmkirdə hələ də və-ziyət dəyişmeyib, üstəlik bir qədər də qəlizləşib. Ar-tıq ineklər şəhərin mərkə-zində, düz rayon icra haki-miyətinin 1 addımlığındakı

"İstiqlal" parkında otlayır-lar. Dahi Üzeyir Hacıbəyo-vun, cümhuriyyəti şeirlərin-de quran şair Əhməd Ca-vadın heykəlləri önünde in-di heyvanlar gəzir. Bu o-vaxt baş verir ki, rayona "DOST" mərkəzi xətti ilə 550 işçi ştatı verilib. Hər ay

Şəmkirdə ineklərin

həmin şəxslərə minimum əmək haqqı ödənişi ger-cəkləşdirilir. Haradadır 550 işçidən 3-ü, 5-i? Yəni hə-min 550 nəfərdən "İstiqlal" parkına ayrılan işçisi qü-vəsi olmayıb?

Şəmkirdə ineklərin mərkəzi parkda "parad"ı ra-

Saatlıda 80 yaşlı kişi özünü güllələdi

Saatlıda intihar hadisəsi baş verib. "Report"un Aran büroosu xəbər verir ki, hadisə rayonun Musabəyli kəndində qeydə alınıb.

İlkin məlumatata görə, 80 yaşlı kişi özünü güllələyib. Hüquq-mühafizə orqanları və təcili yardım stansiyasının əməkdaşları hadisə yerinə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

• **İllər öncə heç təxmin etməzdik ki, ciy baliq və ya ciya (chia) toxumu bu qədər populyar ola bilər. Amma indi bu yeməklər dünya insanının menyusuna rahatlıqla daxil olub. Naharda suşi yeyənlər axşamlar da chia toxumunu nus edirlər. Necə düşünürsünüz, yemək vərdişləriniz qızarmış çayırkələri də əhatə edəcək şəkildə dəyişə biləmi?**

"Yeni Müsavat" "BBC Türkçə"yə istinadən menyulara daxil edilən çayırkə, həşərat yeməkləri barədə yazar. İnsanların onu hansı səbəbdən yemesi və bunun ekologiyaya hansı formada fayda vermesi də suallar sırasındadır. Bu həftə İngiltərənin paytaxtı Londondakı bir suşi restoran şəbəkəsi olan "Abokado" çayırkələri yemək menyusuna əlavə edərək, bu yemeklərin həm sağlam, həm də daimi menyunun atributları olduğunu qeyd etdi.

BBC-in Nyusbeat heyətindən Lindsay Braun çayırkələrin, ya da böcəklərin nece yemə vərdişlərimizi dəyişdirə biləcəyini qələmə aldı. "Abokado"nın müdürü Kara Alderin bir neçə il ərzində böcəklərin hər gün yediyimiz yeməklərin içində yerini alacağını düşünür. Yenə İngiltərəde super market zənciri "Sainsburys" da 250 şöbəsində keçən il qurdcuqları yemək olaraq satmağa başladı. Başqa markalar da buna bənzər məhsulları sağlam və təbiət dostu olduğunu vurğulayaraq yemək menyularına daxil edir, satışa çıxarırlar, eləcə də bundan böyük miqdarda pullar qazanır.

Digər tərefdən dünyadan dörd bir tərefində 2 milyard nəfər insan hal-hazırda böcək yeyir. Buna entomofagi deyilir.

"Kırlılıyi azaldır"

Bəzi böcəkləri bütünlükə yeye bilərsiniz. Amma məsələn, ineklərin, sadəcə, 40 faizi yemək üçün yararlıdır. 2013-cü ildə yayımlanan bir Birleşmiş Milletlər Təşkilatı sənədi böcək yeməyin qidalanmağa yardımçı olacağını və kırlılıyi azaldacağını iddia edir. "Imperial College London"da çalışan həkim Tilli Collins, böcək yeməyin geniş yayılması na ümidi etdiyi, bunun təbiətə xoç böyük faydalının olduğunu deyir: "Qərbədə de həzirdə yediyimiz miqdarda eti yeməyə davam edə bilməyəcəyiz üçün davamlılıq getdikcə çətinləşir. İnkışaf etməkdə olan ölkələrdə isə qida təhlükəsizliyi bir problem olduğu üçün böcək yemək ciddi bir qidalanma mənbəyi ola bilər".

Böcək yetişdirilməsindən heyvan yetişdirilməsi ilə müqayisədə daha az miqdarda torpaq, qida və sudan istifadə olunur. Eyni zamanda ineklərin ifraz etdiyi metandan 100-ə 80 dənə az metan qazı böcəklər tərefindən ifraz edilir.

"Təbiətə o qədər də yararlı olmaya bilər"

Kembriç Universitetindən zooloq Şarlott Payne bəzi et qaynaqlarının təbiətə xoç da ha az neqativ təsirinin olduğunu deyərək böcək yetişdiricili-

yinin də bu gün bir çox et məhsulunda olduğu kimi böyük bir ticari bazara çevriləcəyi xəbərdarlığını edir.

"Böcək yemək haqqında" adlı kitabın yazarlarından biri olan Joshua Evans böcək yeməyin zənn edildiyini qədər təbiətə faydalı olmaya biləcəyini deyir.

Vegan Cəmiyyəti adlı təş-

tadorların gelişindən əvvəl həşərat yedikləri Meksikada vəziyyət göznləndiyindən daha mürkkəbdir.

Burada adamlar ABŞ-dan fərqli olaraq həşərat yeməkden iyrənməsələr də, onları xüsusi olaraq yetişdirən yoxdur.

Rene Cerritos Milli Muxtar Meksika Universitetindən tə-

postsovət ölkələrində çoxunun ikrəhla yanaşlığı məsələdir. Amma həşəratdan iyrənmək heç də onun faydalı qidalandırıcı əhəmiyyətini azaltır.

Həşərat yeməyin faydaları
"Ratgers" Universitetinin yeni araşdırmasına görə, həşərat və cüclər insan əcdadının ilk qidasından biri olub.

yoxdur.

Fərqində olmadan minlərlə böcək yeyirik - necə?

İngilis tədqiqatçısı Emi Batler Qrinfield "Mükəmməl qırmızı" adlı kitabında qida texnologiyasının inkişafı fonunda insanların fərqində olmadan minlərlə böcək yediğini yazib.

Vətəni Cənubi Amerika olan böcəklər qida boyaların-

"E120" yazılır. Bir çox insanlar bu boyaya allergiyası olsa da, ekoloji cəhətdən təmiz qatqı maddəsidir.

Hazırda dünyada Karmin böcəklərinin tədarükünün 95 faizi Peruya məxsusdur. Bu ölkədəki Karmin fermalarında 33 minə yaxın insan işləyir. Ötən il Peru 647 ton Karmin qida boyası ixrac edib və 46,4

Bəşəriyyət qida menyusuna həşəratlar daxil edir - səbab

Həşərat, böcək, qurd yeyənlər barədə bilmədiklərimiz



kilata görə isə planeti xilas etmənin tek yolu bitki ağırlıqlı bir qidalanma vərdişlərinə qayit-maqdır.

"Karamelize qurdlar çox lezzətlidir"

Bəzilərini qanadlı bir böcək yemək və ya xırı-xırılı bir qurd yemə fikri dehşətə salır. "Imperial College London"un yeni bir araşdırmasına görə, yeni şeyləri sınaqdan keçirmək məsələsində uşaqlar da ha istəklidilər. Bəzi böcəklərin lezzətlə olduğunu deyən Collins insanların daha kiçik yaşda vərdişlərinə dəyişiklik etməyə açıq olduğunu deyir.

Zooloq Charlotte Payne insanların bilmədikləri bir şeyi təcrübədən keçirməye istəklə olmadığını, böcəklərin lezzətlə olduğunu düşünmədiklərini deyir. Ancaq Payne hesab edir ki, son səkkiz ilde İngiltərədə insanların yeyilə bilən böcəklərə baxışı müsbət bir şəkilde dəyişib.

"Bir həftə boyunca böcək yemek" adlı sənədli film üçün yanvar ayında bir həftə böcək yeyən Radio 1 DJ'i Adele Roberts fikrinin dəyişdiyini və bundan sonra bir restoran menyusunda böcək gördüyü zaman onu yeyə biləcəyini deyir.

Robertsaya görə, necə bisiriləcəyini bilsəniz, böcəklər çox lezzətli ola bilər. Robertsə o zamandan bəri çox tez-tez böcək yeyə bilməməsinə sebəbi olaraq marketlərdə bu məhsulların satılmamasını göstərir...

Yerli əhalinin hələ konkis-

100 min illər keçməsinə baxmayaraq müasir insanlar da istədiyi qədər həşərat yeyə bilər. Molecular Biology jurnalında dərc olunmuş materialda deyilir:

"Uzun illər hesab olunurdu ki, həşəratların ekzoskeletləri çətin həzm olunur, amma bu belə deyil. Sübut olunub ki, müasir canlıların hələ də işlək çiya geni var ki, bununla həşərat skeletini həll etməyə gərək olan mədə fermenti ifraz olunur.

Düzdür, hazırda çiya geninin bir surəti mövcuddur, amma Şərqi Asyanın adalarında daha çox həşəratla qidalanan əhalinin genində 5 belə gen surəti aşkar olunub".

İnsanın mədə və mədəaltı vəzisi fermentinin həşəratların üzərində olan bərk qılafı necə həzm etməsi məsələsi hələ də mübahisə doğurur. Lakin bu araşdırımlar Avropa ölkələrində aparılıb; bəs gece-gündüz həşərat yeyən Şərqi ölkələrinin insanları həşəratları necə həzm edir?

"Özgər insanların xüsusi həzm fermenti olmasa da, həşəratlar uyğun qaydada bişirilse onun həzmində heç bir problem olmayacağı. Axi insan həşəratı çiy yemir. Axi quruda olan həşərtlərlə dəniz məhsullarının çoxunun növü eynidir. Bəs niye omar və krevetka, xərcəng lezzətlə yeyilib, delikates sayılır, digər həşərat növləri yox?".

Gələcəkdə yeməli həşəratların qida üçün perspektivləri mövzusunda keçirilən məruzələrde 2050-ci ildə çoxalan Yer küresi əhalisinin qida tələbatını ödəmək üçün 1900 növ yeməli həşərat istehsalı və saşı sahəsi inkişaf etmelidir. Həşəratlar insan organizmisi üçün tələb olunan zülal mənbəyidir. Dünyada 2 milyard insanın qida rasionunda olan həşəratlar getdikcə daha çox insanı əhatə edəcək. Yeməyə yararlı həşəratlar sağlam yağı, zülal, karbohidrat, vitamin və mineral mənbəyidir və insan orqanizmi üçün heç bir zərəri



da istifadə olunur və bu məqsədə çoxaldılır. Karmin böcəyi adlanan bu həşəratın izləri meyvəli yoqurtdan dondurmaya, rəngli içkilerdən keks kremlərinədək bir çox qida məhsullarında mövcudur. Xüsusi Peruda sənaye üsulu ilə artırılan böcəyin qızılı qırmızı boyası qadınların istifadə etdikləri pomadalara da qatılır.



Tədqiqatçı müəyyən edib ki, "Karmin" boyasının əsas üstünlüyü onun dayanıqlı olmasıdır. İnsan sağlamlığı üçün heç bir təhlükə yaratmayan bu boyaya istiyyə davamlıdır və rəngi solmur. Digər tərefdən, müxtəxəsislər böcəkdən əldə edilən qızılı rəngin kimyəvi maddələrden daha az zərəri olması qənaətindədir.

Emi Batler Qrinfieldin kitabında yazılı ki, qızılı rəngli qida məhsullarının slavələrinə diqqət etdiyiniz zaman "Karmin" sözüne rast gelmək olar. Bəzi hallarda bu sözün əvəzinə Avropa İttifaqının kodu olan

milyon dollar gelir əldə edib. Beş millimetr ölçüsündə olan bu böcəyi kaktus yarpaqların dan toplayırlar.

Həşərat, qurd və böcəkləri menyularından əskik etməyən millətlərdən biri də Taylandlılardır. Taylandın xüsusi də simal-şərqində insanlar cürbəcür həşərat və böcək yeyirlər. Əvvəller bu kimi həşəratlar tropik meşələrdən əldə edildiyi halda, indi bunun üçün xü-

suslu fermalar yaradılıb. Hətta hazırda ölkənin şimal-şərqində 20.000 növdə böcək, qurd və həşərat yetişdirilir. Bu fermalardan il ərzində 7,5 ton məhsul əldə edilir. Məsələnin maraqlı tərəfi ondadır ki, bu fərqli qidalara ölkənin turizm sektoruna yüksək gəlir gətirir. Paytaxt Bankoka axışan turistlər böcək, qurd və həşəratlardan hazırlanan yeməkləri böyük zövq və istahla yeyirlər. Üstəlik, yeyərkən şəkillərini də çəkdirməyi unutmur.

□ Sevinc TELMANQIZI,
"Yeni Müsavat"



ÜSAVAT

Son səhifə

N 108 (7278) 20 may 2019



İt diri-diri basdırılan körpəni tapıb

Taylandın Nakhon Ratcasima bölgəsində it çöllün ortasında diri-diri basdırılan yeni doğulmuş körpə tapıb. Bu barədə Britaniyanın "Daily Mail" nəşri xəbər verib. Xəbər verilir ki, mayın 15-də 41 yaşlı Uza Nizayka iti ilə birgə fermər sahəsində gəzintiyə çıxıb. Gəzinti zamanı Pinq Ponq ləqəbbli it qəfildən hürməyə və yeri eşmeye başlayıb. Sahibi yaxınlaşaraq itin nəyə hürməsi ilə maraqlanıb. Bu zaman eşilən torpağın altında bir uşaq ayağının tərəndiyini görüb. O, sürətli şəkildə yeri qazib və uşağı ordan çıxararaq xəstəxanaya aparıb.

Nəşrin xəbərinə görə, hazırda körpənin sehhətinə heç bir tehlükə yoxdur. Polis uşağının anasını da müəyyən edib. Bu, 15 yaşlı kənd sakini olub. O, etiraf edib ki, hamileliyini gizlədirmiş. Ona görə də yenice doğduğu uşağı hər kədən və özəlliklə valideynlərindən saxlamaq üçün gizlətmək qərarına gəlib. Qeyd edilir ki, qızın valideynlərinin körpəni xəstəxanadan çıxarmaq və onun böyüdülməsi ilə məşğul olmaq fikirləri var. Yerli əhali isə itin həssaslığından şoka giriblər və onu qəhrəman adlandırırlar. Pinq Ponq adlı it hər zaman sadıq və sözəbaxan it olub.

Bu ilin mart ayında isə xəbər verilmişdi ki, Amerikada bir it öz evinin arxa həyetində naməlum bir varlıq tapıb. Bu varlıq həm baliğa, həm də bilinməyən bir heyvana bənzəyirdi. Zooloqlar bunu araşdırmaq üçün götürüblər.

Fitasi stressli olanlar... stressden qaca bilinəz

Isveçrəli alimlərin aparıcıları araşdırımlar nəticəsində məlum olub ki, stress atadan oğula genetik yolla ötürülür. Zurih Universitetində çalışan professor İzabella Mansuy və qrupu bu qənaətə gəlmək üçün sıçanlar üzərində araştırma aparıblar. Onlar yeni doğulmuş sıçanları uzun müddət analizlərindən sonra saxlayaraq onların əsəbi olmasına şərait yaradıblar.

Stress altında saxlanılan sıçanlardan tövəyen yeni nəsil dünyaya gəldikləri zaman onlar da əsəbi olduqları məlum olub. Hətta 3-cü nəsilde de stress izlərinə rast gəlmək mümkün olub. Alımlara görə, travmaya məruz qalan sıçan-



lar genetik yolla öz hissələrini balalarına ötürür. Onların fikrincə, bu göstərici insanlar


üçün də eynidir. Atalar çok əsəbi olduqları zaman oğullarda da əsəbilik hiss edilir.

İnsan kimi disləri olan baliq

ABŞ-in Corciya ştatında bir qadın cimərlikdə qeyri-adi baliq tapıb. Bu barədə "Daily Star nəşri" xəbər verib. Maleya Barrouz adlı qadın öz uşağı ilə Seynt Saymons sahilində gəzirmiş. Qadın uzaqdan, qumun üstündəki ölü baliğı görüb. O, qərar verib ki, baliği 3 yaşlı oğluna göstərsin. Amma onlar baliğa yaxınlaşanda onun dişlərinin daha çox insan dişlərini xatırlatdığını görünüb'lər. "Mən şokda idim. Çünkü ömrümüzə buna bənzər heç nə görməmişdim", - bunu da amerikan qadın deyib.

Qadın baliğin heyətamız şəkillərini çəkib və bunu sosial şəbəkədə paylaşış. Fotolardan görünür ki, baliğin bir yox, bir neçə sira dişləri var. Bu da onu insan dişlərindən fərqləndirən ən önemli özəllikdir. Tapılan baliq keypkod kurası adlanır. Bu cür diş quruluşu onlara xasdır. Balağın uzunluğu 76 sm-ə qədər çata bilir.

Daha önce xəbər verildi ki, Amerikada bir qadın öz evinin arxa həyetində naməlum bir varlıq tapıb. Bu varlıq həm baliğa, həm də bilinməyən bir heyvana bənzəyirdi. Zooloqlar bunu araşdırmaq üçün götürüblər.



Təsisçi: Rauf ARIFOĞLU
Baş redaktorun birinci müavini:
Azər AYXAN

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,
"Son dəqiqə" MMC-nin mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılır.
Müəlliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı Şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahallə ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

QOÇ - Astroloji göstəricilər iştirakçıları oldugunuz prosesləri nəzarətde saxlamaq üçün gücünüzü yetəcəyini bəyan (20 may) Səbuhi Rəhimli

BUĞA - İnsanlarla nə qədər müləyim davranısanız, ilduzlar da sizin bir qədər xoşhal edəcək. Bir də üzərinizə düşən öhdəlikləri başqalarının üzərinə atmayıñ. Nahar vaxtı maksimum səbəli olun.

ƏKİZLƏR - Adətən həftənin bu təqvimini sizin üçün zəngin keçir. Odur ki, özünüzdə güc tapıb bədbinləşməməli, hər bir məqamdan zövq almağa çalışmalısınız. Bu gün mərhəməti və işlək olun.

XƏRÇƏNG - Yalnız özünüzü aid işlərə başqa qoşun. Əks təqdirdə ətrafinizdə olanların yanında hörmətinizi itirə bilərsiniz, Hər addımda Tanrı başınız üstündə hiss edin. Duaları esirgəməyin.

ŞİR - Siyasi yönümlü hadisələrdən başqa bütün sahələrdə uğurlar sizin qoynuna alacaq. Fəaliyyətdə, ünsiyyətdə və maliiyyə məsələlərində qənaətbəxş məqamlar yaşayacağınız gözənlilir.

QIZ - Yarımçıq qalmış öhdəliklərinizi yerinə yetirməyə tələsin. İlk növbədə ünisiyyətdə səmimi olun ki, ətrafinizdakılar sizə inansın. Maddiyyata çox da aludə olmayın.

TƏRƏZİ - Artıq planetiniz olan Venera aktivlik nöqtəsindədir. Bu isə enerjinizin daha da artması deməkdir. Bu səbəbdə gözlənilən neqativlikləri dəf edəcəksiniz. Çətin məqamlarda dostlara güvənin.

ƏQRƏB - Bu gözəl təqvimdə bütün ixtiyar öz əlinizə veriləcək. Nəcə deyerlər, nəyə lağıyışınız, o da olacaq. Şəxsi münasibətlərde yalandan istifadə etməyin, "dərdli adam" obrazı yaratmayın.

OXATAN - Dünəndən mənfi enerjili Ay bürcünüzde qərar tutduğu üçün üzümü ovqatınız aşağı ola bilər. Amma təmkin göstərib dinimizə riayət etsəniz, saat 13-dən hadisələr müsbətə dəyişəcək.

ÖĞLAQ - İxtiyarınızda olan bu təqvimdə hörmət qazanmaq başlıca vəzifəniz olmalıdır. Başqalarında nöqsan axtarmaqdansa həmrəylik yaradın. Doğmalarınıza qarşı yersiz ittihamlara son qoyn.

SUTÖKƏN - Səhər saatlarını sakit tərzədə başa vursanız, ilduzlar nahardan sonra ovqatınızı yüksəldəcək. Pulunuza qənaət edin ki, kisəniz vaxtından tez boşalmasın. Davranışlarda məxfiliyə riayət edin.

BALIQLAR - Pula böyük ehtiyac duysanız da, şəxsi büdcənizi artırmaq üçün neqativ üssüllərdən yararlanmamalısınız. Hər şeyin öz vaxtı var. Nahar ərefəsində yersiz mübahisələrdən qaçın.

Unutmayın, Tanrı ilduzlarından daha yüksəkdə durur!

Hər il milyonlarla insan hərəkət etmədiyi üçün ölü

Ümumdün- ya Sehiyyə Təşkilatının yaydı- gi hesabata görə, hər il 3,5 milyon insanların hərəkət- sizlikdən ölü. Bu hesabatdan sonra təşkilati bəyan edib ki, dünyada hərəkət etməmək üzündən bir çox xəstəliklər artıb. Xərçəng, infarkt, damarların tıkanması və s. kimi xəstəliklərin artmasından narahatlıq keçirən təşkilat ən azından, hər həftə uşaqların 60, yetkin insanların 150 dəqiqə aktiv idmanla məşğul olmasını vacib sayıb.

Səhifəni hazırladı: SELCAN



Redaktor:
Zahid SƏFƏROĞLU

Lisenziya N: B 114
SAYI: 3.090